

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır


№ 123 (5595) 4 iyul 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Güclü ordu dövlətin suverenliyinin təminatçısıdır

İlham Əliyev:

*"Dağlıq Qarabağın
Azərbaycandan ayrılması
mexanizmi yoxdur və ola da bilməz"*

Səh 2



3

Bes ayda
Azərbaycana 184
ölkədən 1055,6 min
turist gəlib



7

"Ermənilər bolqar
jurnalista hücum
etməklə bir daha sübut
etdilər ki, onlar
işgalçılardır"



7

"BTV-də yayımlanan
film göstərdi ki,
həqiqəti gizlətmək
məmkün deyil"



4 iyul 2018-ci il

Güclü ordu dövlətin suverenliyinin təminatçısıdır

İlham Əliyev: "Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmi yoxdur və ola da bilməz"



Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünkü müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyetli mərhələlərdən keçmişdir.

İyunun 26-da Azərbaycanın şanlı Silahlı Qüvvələrinin 100-cü ildönümü ilə bağlı "Azadlıq" Meydanında keçirdiyi möhtəşəm hərbi paradda Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev bildirib ki, keçirilən parada bir daha sübut etdi ki, qüdrəti Ordumuz dünya orduları içinde ən müasir silahlara malik olan, eləcə də, hərbi sənayesi inkişaf edən bir çox üstünlük'lərə malikdir. Eyni zamanda, Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin nitqində irəli sürdüyü fikirlər Azərbaycan Ordusunun davamlı şəkilde və sürətlə inkişaf etdiyini bariz şəkildə sübuta yetirmiş oldu.

Əlbəttə, bu, işgalçi Ermənistana verilən sərt mesajlar idi ki, bu da həmin ölkədə ciddi ajiotajların yaranmasına səbəb oldu. Xüsusiylə, baş nazir Nikol Paşinyanın təhlükəsizlik şurasının iclasını çağırması, cəbhə boyu, xüsusiylə, Naxçıvanda Azərbaycan Ordusunun feallığını və nailiyyətlər qazandığını etiraf etməsi verilən mesajların məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Göründüyü kimi, ölkə Prezidenti İlham Əliyevin 2016-cı ilin aprel ayında və bu ilin mayında Naxçıvanda əldə edilən hərbi uğurlarının Ermənistandan dünyaya sırdığı stereotipləri kökündən məhv etdiyini vurğulaması öz təsdiqini tapmış oldu. "Aprel döyüşləri Ermənistanın öz ordusu ilə bağlı yaydığı mifi darmadağın etdi" deyən Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev Cənabları öz nitqində "Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı "Azadlıq" Meydanına getiriləcək və hərbi paradda nümayiş etdiriləcək" ifadələrini əzmələ, inamla və qətiyyətə bəyan etdi. "Azərbaycan Ordusu dünyadan ən güclü orduları sırasındadır" deyə vurğulayaraq, həmçinin, qeyd etdi ki, Ordumuzun döyük qabiliyyəti yüksək seviyyədədir.

Silahlı Qüvvələrimizin əldə etdiyi hər bir nailiyyətlərin və zəfərlərin arxasında xalq-dövlət birliliyi dayanmaqdadır



"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ munaqişəsi bizim xarici siyasətimizin əsas istiqamətidir. Əfsuslar olsun ki, bütün səylərə baxmayaraq, biz məsələnin həllinə nail ola bilməmişik. Bunun tək bir səbəbi var - Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini sünü şəkildə uzatmaq taktikası. Ancaq bu taktikanın axırı yoxdur. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normallarına əsaslanmış mövqedən əl çəkməyəcəkdir." Prezident İlham Əliyev bütün çıxışlarında, bir daha bəyan edir ki, bu gün qarşısında duran əsas məqsəd bütün beynəlxalq təşkilatlarda öz siyasi və diplomatik fəaliyyətimizi daha da gücləndirmək və məsələnin tezliklə həllinə nail olmaqdır. Bu, Azərbaycanın dünyadan ən nüfuzlu təşkilat-

larında Dağlıq Qarabağ probleminin müzakirəyə çıxarılmasına, bu məsələ ilə bağlı qərar və qətnamələrin qəbuluna nail olması aparılan uğurlu xarici siyasetin nəticəsidir. Lakin əsas məqsəd bu qərarların həyata keçirilməsi istiqamətində səyləri artırmaqdır. Dünya həqiqəti görür, haqqı-ədaləti dəstəkləyir, lakin həlledici məqam yetişəndə tərəddüdlər ortaya çıxır. Daha dəqiq desək, işğalçının adı ilə çağırılması bu günədək dünya üçün mühüm probleme çevrilib. Niyə? Elə bizi düşündürən də bu sualdır. Təkrarən də olsa, bu faktı qeyd etməliyik. 1992-ci ildə Dağlıq Qarabağ probleminin nizamlanması missiyasını yerinə yetirmek məqsədilə ATƏT-in Minsk Grupu yaradıldı. Həmin vaxtdan 26 il ötür. Həmsədrlerin bölgəye sefərləri, munaqişəli tərəflərin dövlət başçılarının görüşlərinin teşkil olunmasında göstərikli səylər, öz aralarında müzakirələr

Azərbaycan Prezidenti amerikalı həmkarını milli bayram münasibətilə təbrük edib

Prezident İlham Əliyev Amerika Birleşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Donald Trampa təbrük məktubu göndərib. AZERTAC xəbər verir ki, məktubda dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Amerika Birleşmiş Ştatlarını dostluq və tərəfdəşlilik münasibətlərinin birləşdirildiyini vurğulayıb. Bildirib ki, regional çağırışlara və terrorizmə qarşı mübarizədə, təhlükəsizlik məsələlərində, eləcə də iqtisadi sahədə ölkələrimiz yaxınlaşan və səmərəli əməkdaşlıq edirlər.

Azərbaycan Prezidenti qeyd edib ki, enerji sahəsindəki əməkdaşlığı xüsusi şəhəriyyətlidir. Enerji mənbələrinin və nəqlinin saxlanılmışmasına xidmet edən neft-qaz layihələrimizin Birleşmiş Ştatlar tərəfindən dəstəklənməsi mənunluq doğurur. Bu yaxınlarda istismara verdiyimiz Cənub Qaz Dəhlizi isə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir.

"Bununla yanaşı, ölkəmizin karşılaşduğu ən ağır problem olan Dağlıq Qarabağ munaqişəsi hełə də heł olunmamışdır. Biz Ermənistana tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunacağı, qəçqın və mecburi köçkünlərimizin doğma yurd-yuvalarına qayیدəcək günü sebirsizliklə gözləyirik. Buna görə də munaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-in və şəxşən Sizin, cənab Prezident, səylərinizə böyük ümidi bəsləyirik", - deyə dövlətimizin başçısı məktubda qeyd edib.

Prezident İlham Əliyev Prezident Donald Trampa ən xoş arzularını yetirib, məhkəm cansağlığı, işlərində uğurlar, dəst Amerika xalqına daim əmin-amanlıq və firavənlilik dileyib.

aparmaları və s. məlum olan olaylardır. Amma bu gün xalqımızı maraqlandarın konkret nəticədir.

Təbii ki, Silahlı Qüvvələrimizin əldə etdiyi hər bir nailiyyətlərin və zəfərlərin arxasında xalq-dövlət birliliyi de dayanmaqdadır. Bu amil, məhz xalq-dövlət sarsılmaz birliliyinin gerçekliyi olaraq dəyərləndirilməkdədir. Bundan ruhlanan Ordumuz və herbçilərimiz də hər an işğalçı düşməne layiqli dərs verəcəyini əməli şəkildə sübata yetirmiş olur. Prezident İlham Əliyev paraddakı nitqində də bu amilə toxunaraq, vurğulayıb ki, biz elə bir güclü Ordu yaratmışıq ki, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirir.

Bəli, Ermənistən bu reallıqdan, bu gerçəklilikdən ciddi şəkildə təlaş keçirməkdədir və işğalçı ölkənin hərbi ekspertləri, politoloqları, müxtəlif araşdırıcıları həyəcan təbillərini döyməyə başlayıblar. Çünkü Azərbaycanın dövlət başçısının - Prezident İlham Əliyev Cənablarının "Ermənistən Azərbaycanla rəqabət apara bilmir və heç vaxt buna nail ola bilməyəcək" kəlamı Azərbaycanın heç vaxt işgalla barışmayacaqı mesajı id.

RƏFIQƏ KAMALQIZI

Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb



Bildirib ki, Azərbaycanla Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında dərin köklər mövcuddur.

Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. Bildirib ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işgal olunub və 1 milyondan çox soydaşımız yurd-yuvalarından qəçqin və məcburi köçküñ düşüb. Ermənistanın ölkəmizə hərbi təcavüzü və torpaqlarımızın işğali nəticəsində meydana çıxan ağır humanitar böhranın həllinde və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafında Federasiyanın xidmətləri var. O, qurumun Azərbaycana fəal surətdə göstərdiyi dəstəyin həmçinin tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

"Məcburi köçkünlərin sosial-iqtisadi və yaşayış durumunun yaxşılaşdırılması ölkəmizin humanitar ölçüdə müyyənələşdiridi əsas prioritet sahələrədir", - deyən Baş nazirin müavini bu gün əhalinin həssas təbəqəsi sayılan qəçqin və məcburi köçkünlərə yardım göstərilməsi və onların müdafiəsinin təmin edilməsində dövlətimiz tərəfində genişmiqyaslı işlərin görüldüünü diqqətə çatdırıb.

Baş nazirin müavini iyulun 11-də məcburi köçküñ soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin işğal edilmiş Kelbəcər rayonu ərazisində öz doğmalarının məzarlarını ziyan etdiklərini tərəfindən qanunsuz olaraq həbs edilmələrindən 4 il keçdiyini deyib. Qeyd edib ki, bu məsələde Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası öz imkanlarından və nüfuzundan istifadə etməlidir. O, günahsız insanların hebdən azad edilməsi istiqamətində fəal işlər aparılmışının vacibliyini vurğulayıb.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Sy ölkəmizdə olmasından və ona göstərilən yüksək qonaqpərvərlikdən məmənluğunu bildirib. Qonaq təmsil etdiyi təşkilatla Azərbaycan Hökuməti arasında əməkdaşlığın gücləndirməsinin yaxşı imkanlar açacağına əminlik ifadə edib. Azərbaycan dövlətinin öz yurd-yuvalarından didərgin düşən soydaşları üçün yaratdığı şəraitü yüksək dəyərləndirdiklərini vurğulayan baş katib əsas hədəflərinin təkcə Azərbaycanda deyil, bütün regionda ehtiyacı olan insanların həyat şəraitini öyrənməklə onlara yardım etmək olduğunu bildirib. Görüşdə məraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müdafıə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib

Müdafıə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində keçirilən təlimlərin əsas komanda idarəetmə məntəqəsində olub. SİA-ya Müdafıə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatə görə, əvvəlcə nazirliyin rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli liderimiz Heydər Əliyevin bütüñü ziyarət edərək öňüne gül dəstələri qoyub, hörmət və eh tiramlarını ifadə ediblər. Təlimlərə cəlb edilmiş zabit heyəti ilə keçirilən xidmeti müşavirədə birləşmə və hərbi hissələrin komandır, rəis heyətlərinin planları, fəaliyyətləri, qəbul etdikləri qərarlarla bağlı məruzələr diniñəlib. Müşavirədə çıxış edən Müdafıə naziri hazırlı dövrdə belə təlimlərin əhəmiyyətini xüsusi vurğulayaraq qarşıda duran vəzifələrdən danışır, müvafiq tapşırıq və göstərişlər verib.



Baş nazirin birinci müavini və "Azərenerji" ASC-nin prezidenti Mingəçevirdəki İES-ə baş çəkiblər

Baş nazirin birinci müavini Yaqub Eyyubov və "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev Mingəçevirdəki İstilik Elektrik Stansiyasına (IES) baş çəkiblər. Bu barədə AZERTAC-a "Azərenerji" ASC-nin ictimaiyyətə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib. O bildirib ki, Baş nazirin birinci müavini qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin keskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisində həddən artıq istifadə etmesi ilə əlaqədar Mingəçevirdəki İstilik Elektrik Stansiyasının yarılmastansiyasında carəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanmışdır.



Müdafıə Nazirliyi: Hərbi hissələrdə və ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur

Azərbaycan Respublikasının Müdafıə Nazirliyi ötən gecə elektrik enerjisinin verilməsinin müvəqqəti kəsilməsi ilə əlaqədar hərbi hissələrdə və ön xətt bölmələrində hər hansı problemin olub-olmaması barədə AZERTAC-in sorğusunu cavablandırıb.

Nazirlikdən bildirilər ki, hərbi infrastrukturun fəaliyyətinin tam şəkildə təmin edilməsi məqsədilə Müdafıə Nazirliyinin bütün hərbi hissələri, hərbi tibb müəssisələri, maddi-texniki təminat, rabitə, keşfiyyat bölmələri, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müəssisələri və digər hərbi obyektləri xüsusi rejimde fəaliyyət göstərən ehtiyat enerji mənbələri ilə təchiz edilib. Elektrik enerjisinin verilişində hər hansı problem yarandıqda həmin enerji mənbələri avtomatik rejimde işə düşür. Dünən gecədən elektrik enerjisinin verilməsi müvəqqəti dayandırılan kimi bən enerji mənbələri avtomatik işə düşüb və hazırlı Ordumuzun bütün hərbi hissələrində, xüsusiilə ön xətt bölmələrində elektrik enerjisinin təchizatı ilə bağlı problem yoxdur. Hərbi hissələrdə xidməti-döyüş fəaliyyəti fasiləsiz rejimdə davam etdirilir. "Müdafıə Nazirliyi ehtiyac yaranacağı halda mühüm mülki infrastruktur obyektlərinin (xəstəxanalar, uşaq bağçaları, doğum evləri və s.) də fəaliyyətinin təmin olunması üçün lazımi səviyyədə enerji ilə təchiz edilməsinə kömək göstərməyə hazırılır", - deyə açıqlamada bildirilib.



Qafqaz Müsəlmanları İdarəesinin sədri Vyanaya səfərə gedir



Iyulun 4-də Qafqaz Müsəlmanları İdarəesinin (QMI) sədri Şeyxüllislam Allahşükür Paşa Zade Avstriyanın paytaxtı Vyana şəhərində səfərə yola düşəcək. QMI-nin mətbuat xidmətindən AZERTAC-a verilən məlumatə görə, səfərin məqsədi iyulun 5-də Vyanada keçiriləcək KAİCİD Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti - 18-ci sessiyasında iştirak etməkdir. Qeyd edək ki, dünən ən nüfuzlu beynəlxalq hökumətlərərətə təşkilatlarından olan KAİCİD-in 9 neftlik Direktorlar Şurasında yer alan yegane müsəlman din xadimi A.Paşa Zadədir. Onun qatılıcığı sessiyanın gündəliyində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemində mühüm dəyişikliklərlə bağlı müzakirələr nəzərdə tutulub.

Beş ayda Azərbaycana 184 ölkədən 1055,6 min turist gəlib

Yanvar-may aylarında Azərbaycana 184 ölkədən 1055,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gelib. AZERTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Departament rəhbəri Ramil Hüseyn deyib. R.Hüseyn qeyd edib ki, may ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların həcmi 107,3 milyon manat təşkil edib. Bu göstərici ötən ilin may ayı ilə müqayisədə 16 faiz çoxdur.



Mərkəzi Bankın valyuta ehtiyatları artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb. AZERTAC banka istinadla xəbər verir ki, AMB-nin valyuta ehtiyatları iyulun 1-nə 5 milyard 512,7 milyon dollar olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 548,6 milyon dollar, iyunun 1-i ilə müqayisədə 41,3 milyon dollar çoxdur.



Bolqaristan mediasına qarşı aqressiya erməni simasızlığının təzahürüdür

Saysız-hesabsız xarici mətbuat qurumları və nəşrləri Azərbaycan-Ermenistan, Dağlıq Qarabağ münaqişəsindən və ermənilərin ölkəmizə olan təcavüzünə vaxta qədər bir-birinin ardınca diqqət sərgiləyib. Əsl həqiqətin nədən ibarət olduğunu, erməni vəhşiliyini və vandallığını, mütəmadi olaraq işıqlandırıb. Bütün bunlar, onu deməyə əsas verir ki, Azərbaycanın haqlı mövqeyinə dünya mediası, birmənəli formada tənqid münasibət göstərmir və erməni yalanları, artıq dünya üçün də qəbul edilməzdır.

Cəbhə xəttində erməni təxribatı nəticəsində 2016-ci ilin aprel ayında aparılan döyüslər, Azərbaycan Ordusunun şücaəti nəticəsində erməni qüvvələrinin itkileri, bir neçə yüksəkliyin ələ keçirilməsi dünya ictimaiyyətinin diqqətindən kənarda qalan deyil və bütün bunlar Ermənistanın təxribatçı və işgalçi olduğunu bütün dünyaya bir daha nümayiş etdirir. Azərbaycan həqiqətlərinin obyekтив formada dünyaya nümayiş etdirilməsində, xüsusilə, qardaş Türkiye mətbuatının, Türkiyənin nüfuzlu "NTV" xəber kanalının fəaliyyəti, Azərbaycanın işğaldan azad



etdiyi Lələ Təpə yüksəkliyindən hazırlanmış reportajları, "CNN Türk" kanalının Azərbaycan tərəfinin haqlı mövqeyini dünyaya nümayiş etdirən programları, TRT-nin erməni təxribatları ilə bağlı sistematiq xəber və reportajları, nüfuzlu "Hürriyet", "Milliyet" və "Sabah" qəzetlərinin erməni mövqelerinin şantaj xarakterli həmlələri barədə yayılmışları dünya ictimaiyyətinin diqqətindən yayınlanmış deyil və bu gün ermənilərin kimliyi, yeni təxribatlılığı, işgalçılığı, vandallığı, bir sözə, haqsız olduğu heç də sərr deyil.

Yalnız qardaş Türkiye mətbuatı deyil, dünyaca məşhur "BBC"-nin Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarına yer ayırması, "The Independent"ın Qarabağın Azərbaycanın ayrılmaz hissə olduğunu bildiren mövqə sərgiləməsi, tanınmış "Associated Press" agentliyinin erməni aqressiyası haqqında yazıları erməni simasının, daha doğrusu, simasızlığının tanınmasında yetərlidir. İndi hər sıxıntı keçirdikdə ştatlara üz tutan ermənilər, onların haqsızlığı barədə ABŞ mətbuatının ən nüfuzlu "The Washington Times" və "New York Times" qəzetləri yazış, Azərbaycanı işgala məruz qalan ölkə kimi təqdim edibse, deməli, Azərbaycan həqiqətləri onlar üçün də müəmmalı deyil və erməni hiyləgərliyi və hay-küyü artıq əbəsdir.

Ermənilərin mövqeyi, işgalçılıq siyaseti dənədənə mətbuatında tez-tez rast gəlinir və hazırlanmış reportajlar belə bunu təsdiq edir. Mesələn, Azərbaycanda mülki ehalinin mə-



lahlı qüvvələri tərəfindən amansızlıqla qət-lə yetirilməsi barədə danışdıqları reportajda temas xəttində olan jurnalistin Azərbaycan hərbçilərinin döyüş əzmindən, ordunun hazırlığından geniş məlumat verməsi erməniləri hiddətləndirib. Bu verilişə görə Bolqaristan erməniləri jurnalistə və televiziyyaya qarşı hücumu keçiblər və təhdidlərə başlayıblar.

Bu faktın özü, yəni hücum və təhdidləri belə erməni dövlətinin, erməni xisətinin iç üzünü açır. Hər zaman hücum və təhdidlərə müşahidə olunan davranışlar ermənilərin vəhşiliyindən xəbər verir. Həmçinin, təsdiq edir ki, Bolqaristan televiziyanın onların vəhşilikləri barəsində hazırladıqları reportaj həqiqətdir və ictimailəşdirilən məlumatlar artıq zərər qədər şübhə doğura bilməz. Erməni vəhşilikləri, ümumiyyətlə, Ermənistən işgalçılıq siyaseti barədə məlumatları yalanlamağa çalışanlar, əslində, öz təhdidləri ilə erməni saxtakarlığını nümayiş etdilmiş oldular. Bununla, bütün dünya ictimaiyyəti Ermənistən necə saxtakar, rəzil, çaresiz və aqressiv bir dövlət olduğunu bir daha görmüş oldu. Bu cür təxribat xarakterli oyunlarla ermənilər özlərini ifşa edirlər və dünya ictimaiyyətini, beynəlxalq qurumları və ayrı-ayrı ölkələri bir daha əmin edirlər ki, həqiqətən də, erməni simasızlığı hədsizdir, yalanları sərhədsizdir və onlara inanmaq olmaz.

Özünü dünyəvi dövlət kimi göstərən, bəzən demokratiya və humanizm carşısı kimi təqdim edən Ermənistən illər boyu heç bir sülh danışığına, heç bir razılışmaya sadıq qalmadığını, qarşı tərəfin mövqeyinə hörmətlə yanaşmaq iqtidarında, mədəniyyətində, səviyyəsinde olmadığı onsuza da, mütəmadi olaraq, bürzə verir və Bolqaristan mediasında yayımlanan reportaja qarşı aqressiv münasibət bütün bunları təsdiq edir. Təsdiq edir ki, Ermənistənda baş verən son məxməri inqilabdan tətbiq edilmiş dünya ölkələrində məsum, ezişmiş və haqları tapdalanmış görkəm alımlarına qədər ermənilərin bütün davranışları riyakar-

rələrində yayımlanan ve simasızlıklarını üzə çıxaran informasiyalar həqiqətdir.

Bolqaristan mediasında hazırlanan reportaja görə təhdid və hümümlərlə ermənilər özlərini ifşa edilər

Bu dəfə Bolqaristan mediasında Ermənistən Azərbaycana qarşı təcavüzü ilə bağlı yayımlanan geniş materialdan sonra Bolqaristanda yaşayan ermənilər Ermənistən təcavüzündən danışan jurnalistə qarşı hücumu keçiblər. Bolqaristan televiziyanın temas xəttində vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı, o cümlədən, münaqişə ilə bağlı ölkəmizin mövqeyi barədə hazırladıqları obyekтив verilişdə, təxminen 13 dəqiqəlik reportajda cəbhə bölgəsində yerləşən Tərtər Şəhər kəndinin necə ermənilər tərəfindən viran qoyulduğu barədə materiallar erməniləri özündən çıxarıb. İşgal olunmuş ərazilərdən məcburi kökünlər dənüşmüs azərbaycanlıların öz aile üzvlərinin erməni si-

lıqdan başqa bir şey deyil və yalandır. Onilliklər, hətta əsrlər boyu erməniyi, sözün əsl mənasında, himayəyə götürmiş Rusiyaya arxa çevirib, Qərbin ayaqlarına döşənməklə öz simasızlığını da dünyaya bəyan edən Ermənistən illərə onlara yer vermiş, torpaqlarında yaşamaq hüququ vermiş Azərbaycana qarşı xəyanətkarlığına, torpaq iddiasına da artıq şübhə ola bilməz. Heç şübhə ola bilməz ki, istər sülh, istərsə də müharibə yolu ilə Dağlıq Qarabağ işğaldən azad ediləcək və işgal olunmuş rayonlar azad ediləndə də dünya dövlətləri, dünya mediası Azərbaycanın yanındakı olacaq. O zaman erməni yalanları, birmənəli şəkildə elə ifşa ediləcək ki, simasız və xain ermənilər öz ölkələrindən kənara beş çıxı biləməyəcək, yaxud buraxılmayacaq. Təbii ki, indi Yerevan adlandırdıqları əzəli Azərbaycan torpaqları olan İrəvandan beş qovulmasalar. Bununla da, Ermənistən deyilən bu dövlət dünya xəritəsində qara bir lekə kimi çiziləcəq, hətta ola bilsin ki, üzərində Ermənistən yox, sual işarəsi qoyulmaqla taleyi sual altında qalacaq...

Inam İMRANOĞLU

Günnüt kəndinin torpaqlarından səmərəli istifadə olunur

Günnüt kəndinin və ətraf ərazilərin ordumuzun nəzərəti altına keçməsi bu torpaqlardan səmərəli istifadə etməyə imkan yaradıb. Sərhəddə yerləşən bu yerlərin etibarlı müdafiəsi, zəngin bitki örtüyü arıcılıqla, maldarlıq və heyvandarlıqla məşğul olanlar üçün çox əlverişlidir. Artıq Şərur rayonunun Günnüt kəndinin ərazisində bu imkanlardan səmərəli istifadə edirlər.



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZORTAC-a bildirilib ki, iyulun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Talibov Günnüt kəndindəki arıcılarla görüşüb. Ali Məclisin Sədri arıcıları salamlayaraq deyib: Vaxtilə Günnüt öz balı ilə məşhur idi. Bu gün ərazilən istifadə etmək üçün lazımi şərait yaradılıb. Torpaqlarımız müdafıə olunur, yeni yol çəkilib. Bu torpaqlar kənd təsərrüfatı üçün yararlıdır. Arıcılar və təsərrüfatla məşğul olanlar bu imkanlardan lazıminca istifadə etməlidirlər.

Ariç Recep Nəcəfov minnətdarlıq edərək deyib: Uzun müddət Günnüt kəndinin həsratında idik. Bu ərazilərə 2 kilometr yaxınlaşa bilmirdik. Lakin bu gün 26 kilometr keçib öz torpağımızda - Günnüt kəndində təsərrüfatla məşğul oluruq. Dövlətimizə, ordumuza güvənirik. Azərbaycanla, onun qüdrəti orduşu ilə fəxr edirik.

Arıcılar Elyar Məmmədov və Fikrət Məmmədov da Ali Məclisin Sədrinə minnətdarlıq ediblər. Ali Məclisin Sədri Günnüt kəndində bundan sonra da təsərrüfat sahibləri üçün hərətli şəraitin yaradılacağını bildirib, arıcılara təşəkkür edib.

Amerikalı ekspert Bakıda keçirilmiş Əfqanistan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısının vacibliyindən yazıır



Arab News" qəzetində tanınmış amerikalı ekspert, Vaşingtonda yerləşən İrs Fon-dunun xarici siyaset üçün "Douglas and Sarah Allison" Mərkəzinin direktoru Luk Koffinin Bakıda keçirilmiş Əfqanistan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısından və Azərbaycanın Əfqanistan sülh prosesində oynadığı mühüm roldan bahs edən məqaləsi dərc olunub.

Müellif toplantıının əhəmiyyəti haqqında ətraflı məlumat verir. O yazı ki, bu toplantı üçün Azərbaycanın seçilməsi təsadüfi deyil. Son zamanlarda Azərbaycan beynəlxalq əhəmiyyətə malik mühüm icaslara ev sahibliyi edib. Misal üçün, Bakıda ABŞ və Rusiya hərbi komandanları arasında üç dəfə yüksək səviyyəli iclas keçirilib.

Ekspert Azərbaycanın Əfqanistanın inkişafı istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən də ətraflı bəhs edir. O vurğulayıb ki, beynəlxalq ictimaiyyətin diqqətinin Əfqanistanda siyasi həll prosesinə yönəlməsi önemlidir. Bu, Əfqanistan üçün davamlı sülhün və təhlükəsizliyin bərpə edilməsinə mühüm töhfə vere bilər. Məqalənin sonunda Beynəlxalq Təmas Qrupunun görüşlərinin əhəmiyyəti bir daha oxucuların diqqətinə çatdırılır.

Bakıda Belarusun milli bayramı qeyd edilib

Iyulun 3-də Belarusun Azərbaycan-dakı səfirliyi ölkəsinin milli bayramı - Respublika Günü münasibətlə rəsmi qəbul təşkil edib. AZORTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilib. Səfir Gennadi Axramoviç bildirib ki, 1944-cü il iyulun 3-də Minskin faşist işğalçılardan azad edilmesi Belarusun Müstəqillik Günü kimi qeyd olunur. Bu döyüslərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 32-ci tank briqadasının, həmcinin Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin iştirak etdiklərini diqqətə çatdırıban diplomat onları xatirəsinin Belarusda daim böyük hörmət və ehtiramlı yad edildiyini vurğulayıb.

Azərbaycan ile Belarus arasındaki əlaqələrdən danışan səfir prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenkonun münasibətlərin inkişafında xidmətlərini qeyd edib. Azərbaycanın Belarus üçün strateji tərəfdəş olduğunu vurğulayan diplomat əlaqələrimizin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Resmi qəbulda çıxış edən Baş nazirin birinci müvəvvi Yaqub Eyyubov əlamətdar gün münasibətlə Belarus xalqını Azərbaycan Hökuməti adından təbrik edib. Azərbaycan ile Belarus dost ölkələr olduğunu söyləyen Yaqub Eyyubov Prezident İlham Əliyevin Belarusa, Prezident Aleksandr Lukaşenkonun isə Azərbaycana səfərlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verdiyini bildirib. Qeyd edib ki, münasibətlərimiz bir çox sahələrdə, o cümlədən iqtisadi, mədəni, humanitar sahələrdə uğurla inkişaf edir. Baş nazirin birinci müvəvvi Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həlli məsələsində Belarusun hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. O, ölkələrimiz arasında əlaqələrin gelecekdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkredited olunmuş diplomatik korpusun təmsililəri, KİV nümayəndələri iştirak ediblər.

YAP İmişli rayon təşkilatı 25 illik yubileyini qeyd edib

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) İmişli rayon təşkilatının 25 illik yubileyi qeyd edilib. SIA-nın Aran bürosunun verdiyi məlumat görə, bu məqsədə İmişli rayonunda təntənəli yubile tədbiri keçirilib. Tədbirdə İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev, "Səs" Mediq Qru-pun rəhbəri, fəlsəfə üzrə



fəlsəfə doktoru Behruz Quliyev, Milli Məclisin deputati Çingiz Qənizadə, Yeni Azərbaycan Partiyası icra Katibliyinin məsul işçisi Ramil Mirzəyev, YAP İmişli rayon təşkilatının sedri Səfa Ağayev, yerli hakimiyət strukturlarının rəhbərləri və rayon fealları iştirak ediblər. Ümummilli Lider Heydər Əliyevin abidəsini zi-yaret edən tədbir iştirakçıları abidə önünə tərçək-lər düzübər. Tədbir Azərbaycanın Dövlət Himminin səslendirilməsi ilə başla-yıb.

YAP İmişli rayon təşkilatının sedri Səfa Ağayev çıxış edərək partiyanın İmişli rayon təşkilatının yaranmasından, inkişaf etməsindən, rayonun bütün ictimai-siyasi tədbirlərində fəal iştirakından, modernləşməsindən geniş dənisiib.

Sonra "Səs" Media Qrupun rəhbəri Behruz Quliyev çıxış edərək YAP-in yaranma zəru-rətindən, ölkəmizin bütün sferalarında yaxından və uğurlu iştirakından dənisiib. Bildirib ki, Ulu Önder Heydər Əliyevin müdrik və uzaqqorən siyasetinin mənətiqə davamı kimi Yeni Azərbaycan Partiyasının yaranmasını göstərə bilərik. Öger ölkəmizin düşdüyü ağır iqtisadi-siyasi böhəranda YAP yaranmasayı bugünkü Azərbaycanın mövcudluğundan, inkişafından, uğurlarından dənışmaq olmazdı. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə atlığı bu addımı bu gün ölkə Prezidenti İlham Əliyev layiqince və daha modern şəkildə davam etdi-rir.

Tədbirdə iştirak edən millet vəkili Çingiz Qənizadə dağılmaq təhlükəsi ilə baş-başa qalan Azərbaycanın xilasında Ulu Önderin rolundan dənisiib. Bildirib ki, siyasi təşkilatlaşmanın sonra qısa zaman kəsiyində hakimiyətə gələn YAP-in rolu danılmazdır. Əlbətə, bütün bu uğurların səbəbkəri Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev idi.

İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxışında YAP-in yaradıldığı dövrə, partiyanın rəhbərliyi ilə ölkəmizdə əldə edilən uğurlara, keçirilən seçkilərdə daim qəle-bələr qazanmasına geniş yer verib. Sonra V.Hacıyev Yeni Azərbaycan Partiyasına yeni üzv olanlara üzvlük vəsiqələrini təqdim edib. Sonra tədbir rayon incəsənət ustalarının ifasında rəngarəng konsert programı ilə davam edib.

Tamara Sinyavskyanın yubileyi münasibətlə Rusiya televiziyasının Birinci kanalında film nümayiş olunacaq

SSRİ Xalq Artisti Tamara Sinyavskyanın ana-dan olmasının 75 illiyi münasibətlə iyulun 7-de Rusiya televiziyasının Birinci kanalında yerli vaxtla 12:10-da "Məhəbbət bürücü" ("Sozvezdiye lyubvi") adlı sənədli film nümayiş etdiriləcək. AZORTAC Birinci kanala istinadla xəbər verir ki, filmin müəllifi və layihənin rəhbəri Valentina Pimanova, baş pro-düseri Darya Pimanova, prodüseri Taras Makarovdur.

Yaradıcılığın en yüksək zirvəsində çatmış SSRİ Xalq artistləri Tamara Sinyavskaya və Müslüm Maqomayev həm də sevgini qoruyub saxlamağı bacarıblar. Onların gözəl sevgi ta-rixçəsi filmde əsas yer tutur. Tamara Sinyavskyanın müsahibəsi isə əvvəlkilərə bənzəmir. Güclü xarakterə malik bu iki şəxsiyyətin bir yerde nece yaşamasından ilk dəfə olaraq məhz bu filmde söz açılır. Ekran əsərində ailənin dostlarının da xatirələri yer alıb.

Tamara Sinyavskaya və Müslüm Maqomayev haqqında xeyli məqalə yazılıb və sənədli film çəkilib. Bu filmde 10 ildir tamaşaçılara qapalı olan mövzudan dənışılacaq. Ekran əsərində Tamara Sinyavskyanın bugünkü fəaliyyətindən də səhəbat açılacaq.

Filmde əsas qəhrəmanla yanaşı, Makvala Kasraşvili (opera müğənnisi, T.Sinyavskyanın rəfiqəsi), Anastasiya Xoroşilova (T.Sinyavskaya kursunun məzunu), Araz Ağalarov (ailənin dostu, "Crocus Group"un prezidenti), Emin Ağalarov (ailənin dostu, müğənni), Azərbaycanın Xalq Artisti, "Crocus Group"un birinci vitse-prezidenti), Leyla Əliyeva (ailənin dostu), Məmməd Əliyev (ailənin dostu, onkoloq), Leonid Roşal (həkim), Aleksandr Titel (opera rejissoru), Aleksandr Şilov (rəssam), Nikas Safronov (rəssam), Fərhad Bədəlbəyli (SSRİ Xalq Artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru), Qriqori Zaslavski (Rusiya Teatr Sənəti İnstitutunun rektoru), Vladimir Surdin (astronom, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsinin dosenti) iştirak edirlər.



4 iyul 2018-ci il

Azərbaycan Ordusu qısamüddətli hərbi əməliyyatla Şəhər rayonu istiqamətində 11 min hektar torpaq sahəsini və Gündüt kəndini işğalçılardan azad etməklə düşmənə yenidən öz gücünü göstərdi. Digər strateji əhəmiyyətli yüksəklikləri də əla keçirməklə ordumuz in-di Yerevan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi yoluna tam nəzarət edir. Strateji əhəmiyyət kəsb edən yüksəkliklər silsiləsinin geri qaytarılması Azərbaycan üçün çox böyük önəm daşıyır. Naxçıvanın itirilmiş ərazilərinin geri qaytarılması, həm də Azərbaycan Ordusunun yeni döyüş yüksəkliklərinə sahiblənməsi prosesini təmin edir. Bununla, Azərbaycan dünyaya sübut edir ki, biz öz tarixi torpaqlarımızı mütləq geri qaytaracaq. Belə vəziyyət isə erməniləri da-ha çox qorxudur.

İşğalçı ölkə növbəti ağır məglubiyyyetinə müxtəlif bəhanələrlə bərəet qazandırmaq isteyir. Amma hadisələri ayıq başla qiymətləndirən ermənilər sarsıcı məglubiyyyətlərini görür ve etiraf edirlər. Xatırlatmaq yerinə düşərdi ki, Naxçıvanın Şəhər rayonunun Gündüt kəndi və etrafındaki mü hü strateji əhəmiyyətli yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordusunun eks-həmlə əməliyyatları ilə işğaldan



Azərbaycan Ordusu ən böyük qələbəsinə tam hazırlıdır

Lələtəpə və Gündütdən sonra növbə Şuşanın, Xankəndinin və Laçının

Yeni heyvanları insanlardan üstün tutmuş.

Bağlamaların içərisində əsgərlər üçün nəzərdə tutulan mal əti konservləri, qatılardırılmış süd, makaron, ərişdə, tomat pastası və gigiyena vasitələri çıxıb. Qriqoryanın anbarlarından Müdafiə Nazirliyinin hazırladığı və satış üçün nəzərdə tutulmayan əsgər payları da tapılıb. Manvelin Arşalıys kəndindəki istirahət məkanından 18 tank əleyhinə mina, onlarla əl qumbarası, on minlərlə pulemyot və



azad edilməsi ordumuzun bu istiqamətdə dəha əlverişli mövqeləre sahib olmasına imkan verib. Gündüt kəndi 26 ilən sonra ordumuz tərəfindən azad olunub. Ən vacibi Laçın yolu nəzarətə götürülüb. İşğaldən azad edilən mü hü obyektlərdən biri Sovet ittifaqı dövründə Sədərək rayonunun Heydərabad qəsəbəsində fealiyyət göstərən şərab zavodudur. Ordumuzun şəksi heyəti həmin ərazini düşmən qüvvələrindən təmizləyərək, strateji mövqelərdə postlar qurublar. Artıq əraziyə əsgərlərimiz nəzarət edirlər. Şərab zavodu və onun etrafına ermənilər yüzlərle mina basdırıblar. Hazırda ərazi də minatəmizləmə işləri heyata keçirilir və tam yararsız vəziyyətə salınan şərab zavodu tullantılardan təmizlənir.

Bütün bunları həm də işğalçı ölkənin daxiliçinde çəkışmələrin geniş vüset allığı bir vaxta təsadüf edir. Belə ki, Ermənistən müdafiə nazirinin keçmiş müavini, parlamentin deputati, Qarabağda qəddarlığı ilə tanınan Manvel Qriqoryan ətrafında baş verənlər Ermənistanda vəziyyətin getdikcə daha gərgin xarakter almaqdə olduğunu göstərir. Onun ifşa olunan cinayətləri ermənilərin özlerində də heyret doğurub. Azərbaycanlıların qanına susayıb onları gülləbaran edən bu adam öz əsgərlərinin de malına susayıb onlara ayrılan azuqələri mənimseyib, bazarda satdıraraq özü üçün milyonlarla vəsatit edib. Ermənistanda hamı bilir ki, Serj Sarkisyanın komandasında cinayət töötəməyi məmur yoxdur. Çünkü onun idareetmə sistemi bütünlükə korrupsiyalasmış dəstədən ibaret idi.

Böyük vədlərlə hakimiyyətə gələn baş nazir Nikol Paşinyan isə ölkəni böhrandan qurtarmaq iqtidarından deyil. Siyasi savadı və dünyagörüşü ona imkan vermir ki, ölkəni acı-naqalı vəziyyətdən çıxarmağın həqiqi yollarını, iqtisadi-siyasi problemlərin həllini tap-sın. Buna görə də köhnelerin iç üzünü açmaqla cəmiyyəti əla almağı düşünür. Lakin bununla əksinqilə havasını gücləndirir. Məlumat üçün bildirək ki, Yerevan məhkəməsi artıq qanunsuz silah saxlamaqda və başqa-



nın əmlakını mənimseməkdə ittihəm olunan Manvel Qriqoryanı həbs edib. Ermənistən parlamenti də deputat Qriqoryana qarşı cinayət təqibinə başlamağa icazə verib.

Bu günlərdə Ermənistən Milli Təhlükəsizlik Xidməti Manvel Qriqoryanın malikanəsində aparılmış axtarışa dair maraqlı videokadrlar yayıb. Burada Qriqoryanın 2016-cı ilin aprel döyüşləri zamanı Qarabağda erməni əsgərlərinə göndərilən ərzaq yardımlarını, o cümlədən, Rusiya ermənilərinin göndərdiyi avtomobil texnikasını da tələyib anbarlarına yığıdı əks olunur. Milli Təhlükəsizlik Xidməti bildirir ki, general istirahət zonasını silah anbarına, onlarla retro və müasir avtomobilin, çoxsaylı motosikllərin, qarda özyəriyən maşınları, Qarabağa göndərmək üçün nəzərdə tutulan UAZ və təcili yardım avtomobillərinin qarajına çevirib. Axtarış zamanı M.Qriqoryanın malikanəsinin anbarlarından əsgər paylarının qablaşdırıldığı çoxsaylı qutular tapılıb. Qutuların içərisinə qoyulan məktublar-dan belli olur ki, onları 2016-cı ilin aprel döyüşləri zamanı erməni məktəbliləri toplayıb və Qarabağa göndəmek üçün onun başçılıq etdiyi "Yerkrapa" könüllülər birliyinə təhvil veriblər. Lakin general bu əsgər paylarını anbarlarına yığıb və onları şəksi zooparkındakı yırtıcılara - ayılara və pələnglərə yedirdi.

avtomat patronu, çoxsaylı qumbaraatan və onlara aid sursat, müxtəlif markalı 39 pistolet, snayper tüfəngləri, müxtəlif tipli karabinlər və digər silah-sursat tapılıb.

Ermənistən baş naziri Nikol Paşinyan da məsələyə münasibət bildirib: "Əsaslı şübhələr var ki, Qriqoryan həm Qarabağ əhalisi, həm erməni ordusu üçün nəzərdə tutulmuş humanitar yardımları mənimseyib. Manvel Qriqoryanın evində və ona məxsus ərazilərde aparılmış axtarışlar bu şübhələri təsdiqləyir". Onun sözlərinə görə, ciddi şübhələr var ki, Manvel ordu üçün nəzərdə tutulmuş texnikani, əsasən, maşınları da mənimseyib. Qriqoryanın "Əsgər payı" adlı et konserv bankalarının bir hissəsinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gizlətdiyi məlum olub. Ermənistən Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi bəyan edib ki, iyunun 20-də Dağlıq Qarabağda Qriqoryanın zəbt etdiyi "Ara ler" adlandırılaraq ərzidə axtarış-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində həmin yerden et konserv bankaları ilə yanaşı, satış üçün nəzərdə tutulmayan başqa ərzaq məhsulları və mallar da aşkarlanıb.

Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amriyan əsgərlər üçün nəzərdə tutulan 3 minə yaxın et konserv bankasını gizlətməyə

cəhd edib. Bildirilir ki, polis konservi avtomobile axtarış aparan zaman aşkarlayıb. Avtomobilən "Satış üçün deyil, əsgər yeməyidir" yazılış bankalar götürülüb. Həmin yük avtomobilinin sürücüsü də tutulub. Məlum olub ki, içərisində 2980 banka olan yük avtomobili keçmiş nazir müavininin həyat yoldaşı Nazik Amriyanın tapşırığı əsasında hərəkət edir-mış.

Ermənistən parlamentinin üzvü Seyran Saroyan bildirir ki, əsgərdən oğurluq edən cəzalanacaq, prokuror tərəfindən olmasa da, Allah tərəfindən... Onun sözlərine görə, generalın malikanəsində silah tapılmasını birtəber başa düşə bilər, amma əsgərlər üçün nəzərdə tutulmuş ərzağın aşkarlanması izah edə bilmir: "Qəhrəmandan "tuşonka" oğrusuna qədər necə enmək olardı axı? Nəyi çatışdı ki?" Qriqoryanın öz adını təmizə çıxaracağı ilə bağlı dediyi sözləri şərh edə-

kən Saroyan deyib ki, bu barədə danışmaq mənasıdır: "Hansi ad? Nə deye biler? Bu məktublara nece cavab verə bilər? Heç bir şərefdən səhbət belə gedə bilmez".

Erməni ekspert Yuri Manvelyan qeyd edir ki, Qriqoryan karyerasını müharibədə qurub: "Ve onun bütün sərvətləri, zənginliyi Qarabağda, müharibə gedən ərazilərdə törediyi qarətlərden qaynaqlanır". Qeyd edək ki, Qriqoryan Xocalı soyqırımının töredilməsi, Füzuli və Cəbrayıl rayonlarının işgali zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işğəncələrin verilməsi, kütłəvi qətlə yetirilməsi, həmçinin, mülki şəxslərin girov götürülməsi, işğəncələrə məruz qoyulması və öldürüləməsi kimi çoxsaylı hərbi cinayətlərin töredilməsində iştirak edib. Hələ 2014-cü ilin noyabrında "Azadlıq" radiosunun erməni bürosuna verdiyi müsahibəsində, o, Qarabağ döyüslərindən yüzlərə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəksi evinde işlətdiyini açıq şəkildə və "fəxile" bəyan etmişdi.

Bu etirafına görə, hətta erməni hüquq müdafiəcili tərəfindən tənqid olunan və bu kimi əməlliəti ilə Cenevre konvensiyalarının pozulmasında ittihəm olunan Manvel Qriqoryan həqiqətlə Cenevre konvensiyaları - filan tanımıadığını bəyan etmişdi. Ermənistən milli "qəhrəmanı" olan bu şəxsi bu kimi açıqlamalarından sonra da Ermənistən Respublika Partiyasının imtiyazlı üzvü kimi fealiyyətini davam etdirmişdi.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov bildirib ki, Azərbaycan ərazilərində hərbi cinayətlər törediyi Manvel Qriqoryanın Qarabağ əsgerlərə göndərilmək üçün məktəblilərin topladıqları ərzağı daşıyıb öz evin yığmasını görəndə, buna təccübələnməyi: "Men bu rüsvayçılığı izledim. Qarabağda azərbaycanlı qadınlara, uşaqlara, qocalara qarşı xüsusi vəhşiliyi ilə ad çıxarmış birinden başqa nə gözləyirdiniz? Hərbçi kimi mən gördükərimdən heyreṭə geldim: əsgərlərə göndərilmək üçün məktəblilərin topladıqları ərzaq bağışlamaları, onların içərisindən tapılan və uşaqların yazdıqları məktublar - bunlara necə izah vermək olar? O, insan deyil, mən ona insan deməzdim. Bu adamın Qarabağda hansı vəhşiliklər törediyi bize yaxşı məlumdur, indi erməni xalqı ondan başqa nə gözləyirdi ki? Manvel və onun kimiləri qəhrəman deyil, onlar erməni xalqının bedbəxtliyinin bəiskarlarıdır. Bu adamlar müharibəni də qarət naminə, varlanmaq naminə aparıblar".

"Ses" Analitik Grupu

Vüqar Rəhimzadə: "Faktlar qarşısında aciz qalan ermənilərdən yalnız bu vəhşiliyi gözləmək olardı"

Bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyaset nəticəsində həqiqətlərimiz dünya ictimaiyyəti ne doğru ve düzgün şəkildə təqdim edilir. Xüsusile, Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyi, problemin yalnız ərazi bütövlüyüümüz çərçivəsində öz hellini tapşırma olduğu beynəlxalq tribunalardan səsləndirilir. Ele bunun nəticəsidir ki, dünya birliliyi Dağılıq Qarabağı Azərbaycanın ərazisi kimi tanır, Ermənistənin işgalçılıq siyasetini işpişir, münaqişənin həlli istiqamətində torpaqlarımızın tezliklə azad olunmasını əsas princip kimi qəbul edir. Bu günlərdə Bolqarıstanın milli özəl telekanalı - "BTV Media Group"da "Qarabağ xatirələri" adlı programın yayımılmaması həqiqətlərimiz təbliğində növbəti müsbət addımlar sırasındadır." Bu fikirləri KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Ermənistənin işgalçılıq siyasetindən, temas xəttindəki vəziyyətdən, erməni vəhşiliyindən, Xocalı faciəsi ile bağlı məqamlardan danişılan, ümumiyyətdə, Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi ile bağlı ölkəmizin haqlı mövqeyinin öz əksini tapşırıq veriliş tamaşaçılara Azərbaycan muğamının ve "Qarabağ şikəstəsi"nin müşayiəti ile təqdim olunub: "Bolqarıstanlı müəlliflər veriliş hazırlayarkən, baş veren hadisələri şahidlərin dilindən səsləndiriblər. Belə ki, qarabağlı məcburi köçkünlər İlqar Qasimov və Pakizə Məmmədova Dağılıq Qarabağ münaqişəsi ile bağlı acı xatirələrini, Ermənistənin işgalçılıq və soyqırımı siyasetindən danişiblər. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyinə, Cənubi Qafqazda sülh və sabitlik olmayıcaq. Ermənistənin təcavüzkar siyaseti regionun inkişafına, beynəlxalq sülhə və təhlükəsizliyə əsas əngeldir."

"İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, artıq bütün dünya ermənilərin vəhşini, qanıçən, terrorçu olduğunu anlayır və nümayiş etdirilən faktlar vasitəsilə bir daha bunun şahidi olur: "Veriliş yayılmışdan sonra Bolqarıstan ermənilərinin müəlliflərə qarşı kəskin hücumu keçmələri, təhdidlərə başlamaları bir daha onların iç üzünü və vəhşiliyini nümayiş etdirir. Təbii ki, faktlar qarşısında aciz qalan ermənilərdən yalnız bu vəhşiliyi gözləmek olardı. Hər zaman sülhə və təhlükəsizliyə manə olan ermənilər qonşu dövlətlərin torpaqlarına göz dikiblər, öz çirkin niyyətlərini həyata keçirmek üçün terroru dövlət siyaseti seviyyəsinə qaldırlılar. Bolqar jurnalistlərə qarşı hücumlar isə bu reallığı təsdiq edir."



"Ermənistənin təcavüzkar siyaseti bir daha ifşa olundu"

Bolqarıstan televiziyasında Ermənistənin təcavüzkar siyasetindən bəhs edən verilişlərin nümayişi çox əhəmiyyətli bir hadisədir. Bir daha sübut olunur ki, Ermənistənin dünya ictimaiyyətinin fikrini azdırmaq, özünün 30 il yaxın Azərbaycana qarşı apardığı Qarabağ təcavüzkarlığının mahiyyətini pərdələmək siyaseti tam iflasa mehkumdur və iflasa uğrayıb". Bunu SİA-ya açıqlamasında "Bakı Xəber" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, hər kəs bilir ki, Ermənistənin siyasetinin ifşa olunmasında Azərbaycan mediasının məqsədyönlü fəaliyyəti indiye qədər diplomatiyamızın gücünə güc qatan faktorlardan biri kimi çıxış edir: "Belə bir vaxtda Bolqarıstan mediasının ifşa edici materialları həm de Azərbaycan mediası, Azərbaycan xalqı ilə bir həmçən addımı kimi de diqqəti cəlb edir. Xarici auditoriyalarda belə ifşa edici materialların yayılması Ermənistənin Azərbaycana qarşı təkcə təzavüzkar siyaset apardığını yox, həm də mədəni, tarixi ərismizə qarşı vandal siyaset apardığını sübut edib ortaya qoyub. Avropa televiziya məkanında belə faktların səslənməsi xırda hadisə deyil. Bunlar Azərbaycan diplomatiyasi dənizlərindən və həqiqətən hücum mövqeyində olduğunu, belə bir mövqede irəlilədiyini bir daha təsdiqləyir. Bolqarıstan televiziyasının sujetləri ermənilərin insanlığa, tarixə, mədəniyyətə qarşı nə qədər düşmən kəsildiyinə hər kəsi inandıra bilib".

Baş redaktor əlavə edib ki, Bolqarıstanda yaşayan ermənilərin həmin televiziyanın üzərinə hücum çekmesi, televiziyanı cəzalandırmağa cəhd göstərməsi tamamilə təbii görünür: "Bu bir tərəfdən onun göstəricisidir ki, Bolqarıstan televiziyası Ermənistənin təcavüzkar siyasetinin mahiyyətini aqmaqdə çox dəqiq və serrast bir zərbe vurub. Ona görə də ermənilər bu cür qıcıqlanaraq Bolqarıstan televiziyasından qisas almaq fikrine düşübələr. Həq şübhə yoxdur ki, orada yaşayan erməniləri istiqamətləndirən məhz Ermənistən dövlətidir və onun bugünkü rəhbərliyidir. Çünkü onların Avropa məkanında yeni siyaset aparmaq istədikləri bir vaxtda Bolqarıstan televiziyası Ermənistənin təcavüzkar siyasetinin mahiyyətini aşkarlayan tutarlı faktlar ortaya qoyular. Bu həm də təkcə Ermənistən özündə yox, dünyadan bütün ölkələrində azad media organlarına qarşı bir barışmaz mövqe tutmasının bariz nümunəsidir. Bu yaxınlarda Avropa Şurasında Ermənistənin yeni həkimiyətinin azad mediaya qarşı barışmaz mövqe tutduğunu göstərən faktlar səsləndirilmişdi. Bu onu bir daha göstərir ki, Ermənistənin yeni rehbərliyi özünü nə qədər demokratik göstərməyə çalışsa da amma dünya ölkələrində azad media organlarına qarşı çox dözmüşsən bir mövqe tuturlar. Çünkü azad media organlarının fəaliyyəti nə qədər genişlənirse, Ermənistənin təcavüzkar siyasetinin mahiyyəti bir daha ortaya çıxır". Qeyd edək ki, Bolqarıstanın BTV televiziya kanalında Ermənistənin Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən geniş veriliş yayılmışdır. Verilişdə qoşunların temas xəttindəki vəziyyət, erməni vəhşiliyi, Xocalı soyqırımı və digər məqamlar, o cümlədən münaqişə ilə bağlı Azərbaycanın mövqeyi barədə etrafı məlumat verilir. Bolqarıstan erməniləri bu verilişə görə onu hazırlayan jurnaliste və BTV televiziyasına qarşı hücumu keçib, təhdidlərə başlayıblar.

DSX: 92 ədəd mobil telefonun qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

2018-ci ilin 29 iyun tarixində Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayılığı və peşəkarlığı sayəsində külli miqdarda mobil telefonun ölkə ərazisine qanunsuz yolla dövlət sərhədindən buraxılış məntəqələrindən kənar gətirilməsinin qarşısı alınıb.

DSX-dan SİA-ya verilən məlumatə görə, həmin tarixdə saat 23:50 radələrində Gürcüstan ilə dövlət sərhədində Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində Ehram çayında 1 ədəd qara selləfəna sarılmış ağ rəngli çəlləyin çayın axını ilə ərazimizə daxil olması müşahidə edilib. Sərhəd naryadı tərəfindən sudan çıxarılmış həmin çəlləkdə ümumi dəyeri təqribən 4500 manat təşkil edən 92 ədəd "X-nova" markalı mobil telefon aşkar olunub. Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Bəhruz Quliyev: "Ermənilər bolqar jurnalista hücum etməklə bir daha sübut etdilər ki, onlar işgalçıdır"

Bolqarıstanın BTV kanalında Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi və bu məsələdə Azərbaycanın haqlı mövqeyi ilə bağlı yayımlanan verilişdən sonra ermənilərin bolqar jurnaliste hücum etməsi, əslində, onların işgalçi olduğunu bir daha sübut etdi. Bu fikri AZƏRTAC-a açıqlamasında "SƏS" Media Grupun rehbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, Bolqarıstanda güclü erməni diasporu mövcuddur və məhz bu ölkədə Azərbaycanın ədalətli mövqeyinin dəsteklənməsi, Xocalı soyqırımı, həmçinin erməni vəhşiliklərinin ifşasının ictimaiyətdən etməsi erməni diasporu üzərində qazanılmış qəlebədir. Siyasi ekspert əlavə edib ki, Bolqarıstanda uzun illər ərzində formalşmış erməni diasporunun olmasına baxmayaraq, Azərbaycanın haqq səsini bolqar ictimaiyyətinə çatdırılması erməni siyasetini darmadağın edib. Məhz bu baxımdan, ermənilərin jurnalisti təhdid etməsi, xüsusilə, BTV telekanalına hücumlar etməsi bu xalqın azərbaycanlılara qarşı vəhşiliklərini bir daha ortaya qoyub.

B.Quliyev bildirib ki, heç vaxt gerçəklilik tarixdə gizli qalmır. Gec, ya da tez haqq və ədalət öz yerini tapır. Qarabağın ermənilər tərəfindən işğala məruz qalması, erməni terroru fakti Bolqarıstan kimi dövlətdə də işçiləndirilib. Artıq ermənilər bütün sahələrdə Azərbaycana uduzurlar. İster iqtisadiyyatda, ister hərbi sahədə Ermənistən səsidi məglubiyətlərə məruz qalır. Reallıq ermənilər qıcıqlandırır və onların vəhşisi xisletə malik olmaları bu reallıqdan doğan həqiqətdir. Onlar öz tecavüzkar, şovinist və vəhşidüncələrini ədalətdən, haqqdan üstün tutmağa cəhd göstərsələr də, heç nəyə nail ola bilmirlər.

B.Quliyev vurğulayıb ki, yaxın gələcəkdə digər ölkələrin mediasında da buna bənzər məsələlər işçiləndiriləcəq. Biz də bu məsələlərdə fealiyyətimizi artırıralı, erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdırıralıq. Çünkü məhərəbə yalnız döyüş zonalarında deyil, mətbuatda da davam edir.

"SƏS" Media Grupun rehbəri vurğulayıb ki, Bolqarıstanın BTV telekanalının Dağılıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini işçiləndirməsi təqdirdəyliq halıdır. Ermənilərlə informasiya məhərəbəsində qəlebələrimiz davamlı olacaq.



"BTV-də yayımlanan film göstərdi ki, həqiqəti gizlətmək mümkün deyil"

Bolqarıstanın BTV kanalında Qarabağ həqiqətlərindən bəhs edən filmin çekilməsində və nümayiş etdirilməsində Azərbaycan-Bolqarıstan əlaqələrinin çox yüksək səviyyəde olması, xalqlarımız arasında yaranmış dostluq münasibələri həllədi rol oynayıb". Bu fikirleri SİA-ya açıqlamasında Milli Məclisin "Azərbaycan-Bolqarıstan Parlamentlərəsi Dostluq Qrupu"nın sədri Rauf Əliyev deyib.

O bildirib ki, diplomatik əlaqələr yaradıldıqdan sonra iki ölkənin dövlət və hökumət başçıları, parlament rəhbərləri, nazirlər və digər vəzifəli şəxslərin qarşılıqlı səfərləri təşkil olunub: "Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji tərəfdəşlik səviyyəsine çatdırılmasında Prezidenti İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına səfəri böyük rol oynayıb. Eləcə de 2017-ci ilin oktyabr ayında Bolqarıstanın prezidenti Rumen Radəvin ölkəmizə rəsmi səfəri Azərbaycan-Bolqarıstan arasındakı strateji əməkdaşlığın daha yüksək səviyyəye çatdırılması üçün əlverişli şərait yaradıb. Bu vaxta kimi iki ölkə arasında müxtəlif sahələri, iqtisadiyyat xüsusi energetika, sosial, mədəniyyət, idman və digər sahələri əhatə edən 60-dan çox sənəd imzalanıb".

2017-ci ilin may ayında Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan konfransın keçirildiyini xatırladan R. Əliyev söyləyib ki, baş tutan bütün görüşlərdə, həyata keçirilən tedbirlərde Azərbaycanın Ermənistən tərəfindən təcavüzə məruz qaldığı, 20 faiz torpaqlarımızın düşmən ölkə tərəfindən işğal olunduğu nəzərə çatdırılırlar. Ermənistən işğal etdiyi Azərbaycan torpaqlarının qeyri-sərtsiz boşaldılması barədə BMT-nin məlum 4 qətnaməsinə məhel qoymadığı, işğal olunan torpaqlarda həyata keçirilən erməni vəhşilikləri o cümlədən Xocalı soyqırımı və digər qətliamlar barədə məlumatlar verilib",



Dostluq qrupunun sədri qeyd edib ki, iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatmasında hər iki ölkənin səfirlərinin diplomatik sahədə apardıqları işlərin, Milli Məclisin "Azərbaycan -Bolqarıstan Parlamentlərəsi Dostluq Qrupu" və Bolqarıstan Respublikasının 44-cü Xalq Məclisinin "Bolqarıstan-Azərbaycan Parlamentlərəsi Dostluq Qrup"larının qarşılıqlı səfərləri və apardıqları məqsədyönlü işlər də mühüm rol oynayıb: "Bolqarıstan mətbuatında Azərbaycan həqiqətləri ilə bağlı filmin nümayiş etdirilməsi bir daha göstərir ki, həqiqətləri heç vaxt gizlətmək mümkün deyil. Prezident İlham Əliyevin rehbərliyi ilə Azərbaycanın apardığı uğurlu, balanslaşdırılmış xalqı siyaset nəticəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzu ildən ilə durmadan artır, Azərbaycanı dəstəkleyən ölkələrin sayı çoxalır. Bu da Dağılıq Qarabağ haqqında həqiqətlərin beynəlxalq aləmdə dəha geniş surətdə yayılmasına elverişli şərait yaradır. İnanıraq ki, bundan sonra da işğal olunmuş torpaqlarımızda erməni faşistlərinin töötəldiyi emmələr və Dağılıq Qarabağ həqiqətlərini eks etdirən müxtəlif ölkələrdə çəkilmış filimlərin şahidi olacaq". Xatırladaq ki, Bolqarıstanın BTV kanalında yayımlanan "Spomeni ot Karabax" adlı filmdə Ermənistən Azərbaycana qarşı təcavüzü, Azərbaycan torpaqlarının işğalı eks olunub. Filmdə erməni vəhşiliyi, Xocalı soyqırımı və digər qətliamlar və temas xəttindəki mövcud durum barədə obyektiv həqiqətlər bolqar tamaşaçılara təqdim edilib. Bunun ardına filmdeki həqiqətləri həzm edə bilməyən ermənilər jurnalislərə və televiziya qarşı hücumu keçiblər.

Cənubi Qafqaz: Azərbaycan-Türkiyə birliyi yeni geosiyasi dinamika işığında

Tansanadolu qaz boru kəməri - TANAP layihəsinin rəsmi açılışı ilə bağlı ekspertlər bütövlükdə Cənubi Qafqazı əhatə edən məsələlər kontekstində bu bölgənin geosiyasını gələcəyinin müxtəlif aspektlərini analiz edirlər. Maraqlı tezislər irəli sürürlər. Xüsusiilə bu subregionun təhlükəsizliyinin təminini məsələsi maraq doğurur. Həmin bağlılıqla Gürcüstan rəhbərliyinin TANAP-in açılışında iştirak etməməsi bir sira sualları yaradıb. Ümumiyyətlə, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının perspektivinin geosiyası analizi daha da aktuallaşır. Məsələyə geniş müstəvidi yanaşıqda, əslində, meydana hansısa ciddi maneənin çıxdığını görmürük. Əksinə, qlobal geosiyası proseslərin təhlili başqa əhəmiyyətli məqamı ortaya çıxarıb. Belə ki, Azərbaycan-Türkiyə əməkdaşlığının Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün da-ha böyük önəm kəsb etdiyi qənaəti alıñır. Bunun fonunda Gürcüstanın mövqeyi də maraq doğurur. Ermənistən regionda baş verən proseslərdən təcrid olunması, Rusiya və İranın xarici siyasetində müəyyən düzelişlərin müşahidə edilməsi Cənubi Qafqaza necə təsir edə bilər? Bu müstəvیدə Azərbaycan-Türkiyə əməkdaşlığı hansı məzmun kəsb edir? Bu sualların analizini aktual hesab edirik.

Bir fakt: əməkdaşlıq imkanları azalırmı?

Dünyada geosiyası proseslərin gərginliyi yüksəldikcə onun müxtəlif regionlara təsiri də fərqli məzmun çalarları alır. Cənubi Qafqaz bu baxımdan daha çox maraq doğurur. Son zamanlar bu subregionda hadisələrin intensivliyi artıb. Burada ekspertlərin diqqətini daha çox Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələri ilə bağlı meydana gələn geosiyasi faktorlar cəlb edir. Rəsmi Bakı bir-birinin ardınca qlobal siyasetə belə təsir edən beynəlxalq layihələri həyata keçirir. Bakı-Tbilisi-Qarsın açılışından sonra qlobal enerji təhlükəsizliyi üçün prinsipial əhəmiyyət daşıyan TANAP-in işə salınması özlüyündə əhəmiyyətli hadnə kimi qəbul edilməkdədir. Bu layihədə çoxlu sayda dövlət iştirak edir və onlara yenilərinin qoşulması gündəmdədir. Yəni bu mənəda TANAP-ı haqlı olaraq "enerjinin ipək Yolu" (Rəcəb Tayyib Ərdoğan) adlandırımaq olar.

Təbii ki, TANAP-in işə salınmasına müxtəlif geosiyası aspektlərdən yanaşmaq olar. Bizim üçün onların sırasında Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının perspektivi əhəmiyyət daşıyır. Həm də bu məsələ ekspertlərin gündəmında TANAP-in açılışında Gürcüstan Prezidenti və ya baş nazirinin iştirak etməməsi ilə yenidən öz



aktual yerini tutub. Əslində, Türkiye Prezidenti R.T. Ərdoğan Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilini bir neçə gün önce açılış mərasimine dəvət etmişdi. Yəni Türkiye ev sahibi olaraq Gürcüstan tərəfinə yüksək hörmətini ifadə etmişdi.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Seren Yazqan səfərin baş tutmayacağı haqqında informasiyanı son anda aldıqlarını, bunun səbəbini isə bilmediyini bəyan edib. Buna baxmayaraq, Gürcüstan İctimai Televiziyasına verdiyi müsahibədə xanım səfir, Gürcüstanı həmişə özlərinə yaxın hiss etdiklərini de söyləyib (bax: Posol Turüri ne znaet, poçemu prezident Qruzii ne uçastävəl və ürəmoni otkritiə TANAP / "Qruzii Online", 12 iyul 2018).

Bu məsələ Azərbaycan və Gürcüstan ekspertləri arasında da müzakirə edilib. Hər iki tərəf baş verən hadnənin üç dövlət arasındakı münasibətlərə zərər verməyəcəyi qənaətindədir. Gürcüstan ekspertləri G. Marqvelaşvilinin Türkiyəye ölkədəki daxili vəziyyətə görə gedə bilmədiyini deyirlər. Başqa arqumentlər gətirənlər də var. Ancaq bütün hallarda açılış mərasimində Tbilisinin səfir səviyyəsində temsil olunmasının Azərbaycan-Türkiyə-Gürcüstan münasibətlərinin məzmun, məqsəd və məramatlarına uyğun gəlmədiyi qənaəti mövcuddur.

Lakin siyasetdə emosiyalarla hərəkət etməyin bir faydasının olmadığı da məlumdur. Şübə yoxdur ki, G. Marqvelaşvilinin TANAP-in açılış mərasimində iştirak etməməsi üç dövlət arasında münasibətlərə kölgə sala bilməz. Azərbaycan və Türkiyə rəhbərliyi həmişə ağıllı, təmkin, səbir və əzaqgörənliliklə düşününlər. Gürcüstanın ha-

zırkı vəziyyətini çox gözəl bilirlər. Bununla yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyəni çoxlu sayıda beynəlxalq layihələr birləşdirir. Gürcüstan mühüm nəqliyyat marşrutunun üzərindədir. Dost gürcü xalqı ilə münasibətlərin daim yüksək səviyyəde olması üçün Bakı və Ankara tarixi addımlar atıblar.

Sirr deyil ki, Azərbaycan rəhbərliyi en çətin anlarında Gürcüstanın müstəqilliyinin yanında olub. Qonşu dövlət faktiki olaraq enerji cəhətdən iflas ərəfəsində olanda Ulu Önder Heydər Əliyev yardım elini uzatdı və bunu Azərbaycan xalqı tam anlayışla qəbul etdi. Prezident İlham Əliyev də yüksək səviyyədə Azərbaycan-Gürcüstan əməkdaşlığının inkişafı üçün addımlar atmaqdadır.

Gürcüstan rəhbərliyi bütün bunları yüksək qiymətləndirir və Azərbaycanla əməkdaşlığın inkişafı üçün çalışır. Türkiyənin regionda nüfuzunun daha da yüksələməsi ilə Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəflı əməkdaşlığı möhkəmlənir və yeni perspektivləri meydana çıxır. Məhz bu tezisin işığında ölkələr arasında əlaqələrin geosiyası dinamikasının çalarları üzərində bir qədər geniş dayanmaq lazımlıdır.

Azərbaycan-Türkiyə-Gürcüstan: regional realıqlar prizmasından baxış

Təbii ki, Azərbaycan-Türkiyə-Gürcüstan əlaqələrinə qlobal və regional geosiyası dinamikadan kənardə baxmaq doğru olmazdı. Hazırda bu aspektdə kifayət qədər müdəkkəb və mənası hələ tam anlaşılmayan

proseslər gedir. Ermənistanda "küçə demokratiyası"nın üstün gelməsi, Tbilisidə isə bir kriminal hadisəni ümmək milli seviyyəyə yüksəldən etiraz aksiyalarının başlaması, hətta bu kontekstde Gürcüstanda vəzifədə olan azərbaycanlılardan bezilərinin zərer çekməsi, ABŞ-in İran siyasetinin keşkinleşməsi, Rusiya-ABŞ münasibətlərinin daha da gərginləşməsi, Moskvanın özüne yaxın regionlarda mövqeyini daha da möhkəmləndirmək üçün müəyyən addımlar atması və digər məsələlər nezəra alınmalıdır.

Aydın hiss edilir ki, Gürcüstanın xarici siyasetində müəyyən çətinliklər meydana gelib. Bu ölkəni özü də istəmədən böyük dövlətlər geosiyası mübarizələrinin hədəfinə çevirirlər. Baş nazir Georgi Kvirikashvili və baş prokurorun istəfa vermesi adı hadisələr deyil. Kənardan sakit görünən Gürcüstanda daxili siyasi vəziyyəti "qay纳danlar" fəallaşıblar.

Proseslərin hansı istiqamətdə cərəyan edəcəyi aydın deyil. Nikol Paşinyanın bu ölkəyə səfəri daha çox suallar yaratdı. Onun emosional və bir qədər müəmmələ dəstlüq mesajları arxasında nələrin dayandığı aydın olmadı. Şübhəsiz, özlüyündə N. Paşinyan və onun təmsil etdiyi forpost Ermənistən geosiyası proseslərə sifirdır, əsas məsələ N. Paşinyanın ağalarının hansı mesajları gürcü tərəfinə çatdırması ilə bağlıdır. Gürcüstan tərəfinə Abxaziyadan Ermənistəna yol açılması ilə bağlı yeni təzyiqlər mümkündür. Bu təzyiqlərin mənbəyi Qərb də olabilir.

Təsadüfi deyil ki, bu məsələyə İsveçrənin bir şirkəti də qarşılaşmışdır. Bu şirkət Abxaziyadan daşınmaları boynuna gö-

Cənubi Qafqaz: Azərbaycan-Türkiyə birliyi yeni geosiyasi dinamika işığında

türüb. Bu kontekstdə həmin şirkətin malları Abxaziyadan Ermənistana daşımıası ehtimalı istisna deyil. Ermənistana hər il yüz milyonlarla dollarlıq yardım edən Amerika və ya ermənilərin ənənəvi havadarları olan Fransa, Almaniya, İngiltərə, Rusiya nədən etiraz etsinlər?

Bələ bir şəraitdə Gürcüstanın təhlükəsizliyi daha da aktuallaşmış olur. Onun geosiyasi oyunlarının mərkəzine atılması Cənubi Qafqazda bir çox məsələləri daha da qarışdırıb. Ekspertlər bütün bunları nəzəre alaraq Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının enerji, iqtisadiyyat, ticarət və nəqliyyatla yanaşı, təhlükəsizlik sferasında da xeyli aktuallaşdırıq qənaətindədirler. Məsələyə başqa bucaq altında baxanda Bakı və Ankaranın geosiyasi rolu ilə bağlı maraqlı məqamlar özünü göstərir.

Gürcüstanın geosiyasi aspektində sıxışdırılması, regionda Türkiye və Azərbaycanın fealiyyətinin önemini artırır. Çünkü bu iki dövlət real olaraq həm geosiyasi güce, həm də tarzlığı saxlaya biləcək rıçaqlara malikdirlər. Rusiya supergücdür, maraqları isə məlumdur. İranın ABŞ-la münasibətləri olduqca kəskindir və bu böyük dövlətin konstruktiv geosiyasi rol oynamaq imkanları xeyli məhdudlaşdır. Ermənistən isə vassal və forpost olaraq qalmaqdadır.

Qalır Azərbaycan və Türkiye. Azərbaycan iqtisadiyyatını, maliyyə imkanlarını, ticari əlaqələrini dinamik inkişaf etdirməkdədir. Gürcü ekspertlər də yekdil olaraq Azərbaycanı regionun ən sabit, sakit və dinamik inkişaf edən ölkəsi kimi qiymətləndirirlər. Azərbaycanın qısa bir müddətə iki əhəmiyyətli layihənin açılışını həyata keçirməsi, dönyanın böyük dövlətlərinin Azərbaycan Prezidentinə Bakı ilə əməkdaşlığı can atanmasını ifadə edən məktublar göndərəməsi, ölkəmizdə seçkinin yüksək səviyyədə və tam sabitlik şəraitində keçməsi çox şəyərden xəbər verir.

[İki türk dövlətinin uğurları: Gürcüstan üçün şans](#)

Həbi-müdafie sahəsində Azərbaycanın fəth etdiyi zirvələr haqqında da dünya KİV-ləri geniş informasiyalar verir. Bu günlərdə Azərbaycan Ordusu "Polonez" və "Lora" raketləri ilə təchiz edilib. Bunlardan birincisi Belarus istehsalıdır və göstəricilərinə görə Rusiya "İskəndər"lərindən geridə qalmır, hətta bir sira parametrlərdə ondan üstündür. Məsələn, "Polonez"ləri cəmi 10 dəqiqəye atəşə hazırlamaq olar, "İskəndər"də bu 20 dəqiqə çəkir. "Polonez"lər 8 hədəfi birdən vura bilir, "İskəndər" cəmi 2 hədəfi vura bilər. "Polonez"in vurma məsafəsi 300 kilometrdir, "İskəndər"inki 288 kilometr. "Polonez"lər yalnız vurma sahəsinə görə "İskəndər"dən geri qalır. Rus raketləri 300 metr əhatəni məhv edir, Belarus raketləri isə 100.

İsrail istehsalı olan "Lora" da güclü raket silahıdır. Mobilidlər, onlar da uzaq məsafəni vururlar və göstəriciləri "İskəndər"ə yaxındır. Onu da deyək ki, Tel-Əvviv həmin silahları çox az ölkəyə satır. Bütün bunları diqqəte aldıqda, Azərbaycanda yeni raket bölü-

münün yaranmasının ölkənin müdafiə qüdrətinin daha da artması kimi qəbul edilməsi tam normaldır. Ermənilər məhz buna görə çox təşvişə düşübələr. Onların KİV-ləri Belarus və Qazaxistan haqqında iftira, təhqir dolu yazılar dərc etməkdədirler.

Burada qəribə odur ki, erməni ekspertlər Azərbaycanla əməkdaşlıq edən hər bir dövləti pisleyirlər. Bələ çıxır ki, dünyadan çox böyük əksəriyyəti erməni mənətiqinə görə antiderəmətikdir və bu mənəda müsbət xaraktera malik deyiller. Çünkü Azərbaycanla Rusiya, İran, ABŞ, Türkiye, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Çin, Pakistan, Koreya və digərləri əməkdaşlıq edirlər. Azərbaycan "Yeni İpək Yolu" layihəsinin 63 əsas iştirakçı dövlətlərindən biridir. Biz başqa faktları da sadalaya bilərik.

Ancaq əhəmiyyətli olan ermənilərin geosiyasi proseslərə və dövlətlərə yanaşmasıdır. Onlar utanmadan Azərbaycanı aqressor adlandırmağa çalışırlar. Bu "aqressorluq" nədən ibarət olmuş? Sən demə, Azərbaycan 2016-cı ilin Aprel döyüslərində öz halal torpağının bir qismini hərbi yolla azad etməkə "aqressiya" nümayiş etdiribmiş? Dünya tarixində bu qədər həyəsizlik nümunəsi olmayıb! Ermənilərin xəste qafaları adı bir şeyi anlamır: insanlar axmaq deyillər və görürər ki, erməni işgalçi qüvvələri rəsmən tanınmış Azərbaycan torpaqlarında rədd edirlər! BMT-nin Nizamnaməsinin konkret maddəsinə görə, İndiye qədər beynəlxalq aləm işgalçılardan oradan çıxmışını təmin etməli idilər. Ancaq havadarlar və BMT-nin qətiyyətsizliyi ucbatından erməni təcavüzkar qüvvələri hələ də Azərbaycanın 20 faiz torpağını işgal altında saxlayır. Buna görə də Azərbaycan Ordusu hər an öz funksiyasını yerinə yetirmək üçün tam hüquqi əsasa malikdir. Aprel döyüsləri da kənardan təsir nəticəsində yarımcıq bitdi, yeni Ordu məzənnəsi bütövlükde işgal altında olan ərazilərimizi azad etmək haqqına malik idi! İndi Azərbaycanın öz hərbi qüdrətini daha da artırması region üçün prinsipial müsbət əhəmiyyət daşıyır.

Birinci, Azərbaycan və Türkiye Silahlı Qüvvələri terrorla mübarizə aparırlar. Onlar uzun illərdir ki, bütün regiona təhlükə töredən terror ünsürlərinin qarşısını kəsiblər. Başqa heç bir region ölkəsi bu cür ədalət və səmimiyyətlə terrorla mübarizə aparmır. Deməli, regionun separatizmdən və terrordan xilası Türkiye-Azərbaycan əməkdaşlığının güclənməsi ilə birbaşa bağlıdır. Tbilisi də bunu anlıyır və bu iki qardaş ölkənin yanında durmağa çalışır.

İkinci, dünya üçün böyük əhəmiyyəti olan iki əməkdaşlıq dəhlizi Azərbaycan və Türkiyədən keçir. Onlardan biri "Bir Qurşaq, Bir Yol" layihəsi ilə bağlıdır. Bir sıra dairələrin ciddi-cəhdinə baxmayaq, bu layihənin Cənubi Qafqazda ana xətti Azərbaycan olub. Azərbaycan hazırda Şərqi-Qərb, Şimal-Cənub və Cənub-Qərb neqliyyat marşrutlarının qoşaq məkanıdır. Bakı artıq Avrasiyanın əsas neqliyyat qoşağı funksiyasını yeriňe yetirir. Bu, başqa məqamlarla yanaşı, onu da ifadə edir ki, Azərbaycan qlobal enerji və ticari təhlükəsizlik sistemi üçün son dərəcə vacib bir məkandır.

Digər əməkdaşlıq dəhlizi "Cənub Qaz Dəhlizi"dir. Bu marsrut Avropanın enerji təhlükəsizliyində ciddi rol oynayacaq. Artıq mütexəssislər həmin həqiqəti açıq etiraf edirlər. Hətta Rusiya bu layihəni təqdir edir. Deməli, "Cənub Qaz Dəhlizi" perspektivi olan və qlobal miqyasda faydalı bir proyektdir.

Burada sabitliyin qorunmasında dönya on inkişaf etmiş ölkələri belə maraqlıdır. Bu sıraya Rusiya və İran da daxildir. Onların heç birinə Azərbaycanda sabitliyin pozulması sərf etmir. Bu səbəbdəndir ki, Gürcüstan üçün Azərbaycanla əməkdaşlıq həyatı əhəmiyyət daşıyır. Faktiki olaraq Azərbaycan Cənubi Qafqazın sabitliyinin və təhlükəsizliyinin məhək daşına çevrilib.

Üçüncü, Türkiye artıq dünya miqyasında sözünü deyən və bir sıra aspektlərdə qlobal siyasetin gündəmini müəyyənləşdirən dövlətdir. Məsələn, Türkiye S-400-ləri almaqla ABŞ-Rusiya münasibətlərinə möhürü vurdur. Vaşinqton dəfələrlə bu məsələni ən yüksək səviyyədə müzakirə edib onun qlobal miqyasda qüvvələr nisbətini dəyişə biləcəyini əsaslandırmışdır.

Lakin Ankara böyük dövlətlərə xas olan tərzdə öz mövqeyində nəinki qaldı, hətta konstruktiv təklifləri ile opponentlərini susdurdu. İndi Türkiye Rusiyadan S-400-ü alır, ABŞ-dan "Patriot"ları almaqdandan imtina etmir və paralel olaraq İtalya və Fransa ilə birlikdə özünün raketdənmüdafiə sistemini yaradır. Bu, Türkiyənin qüdrətidir!

Türkiyə Suriya və İraqda terrorla mübarizədə böyük qətiyyət nümayiş etdirir. Afrindən sonra Münbicin terrorçulardan təmizlənməsi məsəlesi yalnız Ankaranın böyük iradəsi hesabına baş tutur. Türkiye Silahlı Qüvvələri İraqda PKK-ya qarşı geniş hərbi əməliyyatlar aparmaqdadır. Artıq Kandil dağının alınması gün məsələsidir. Bu da onu göstərir ki, Türkiye hərbi imkanları çox böyük olan dövlətdir. Onun Cənubi Qafqazın təhlükəsizliyinin təminində əhəmiyyətli rol ola bilər.

Nəhayət, Türkiye Yaxın Şərqi və Avropanın cənub hissəsinin ən sabit və dinamik inkişaf edən ölkəsi olduğunu Ərdoğanın deydiyi kimi, "biləyinin gücü ilə" sübut etdi. Bəziləri bunun əksini düşünə bilər. Onlar yəqin ki, Türkiyədə daim terror təhlükəsinin olduğunu arqument kimi getirə bilərlər. Lakin bu, yanlış və birtərəfli yanaşmadır. Çünkü məhz hər tərəfdən Türkiyədə aranı qatmağa çalışanların olmasına rəğmən, ölkə bu gün sabitdir, sərhədlərindən uzaqda terrorun başını eziş. Üstəlik, Türkiye hərbi sənayesi yeniyən silahları nümayiş etdirir, iqtisadiyyat dinamik inkişaf edir. Türk lirasını iflasa uğratmaq siyaseti da puça çıxdı. Hami anladı ki, Türkiye bütün mənalarda supergüt olmağa layiq və qabil dövlətdir.

[Yeni təhlükəsizlik sistemi: aparıcı faktorlar](#)

Bunlardan bele bir nəticə çıxarmaq olar: Cənubi Qafqazın təhlükəsizliyinin şahdəri Azərbaycan-Türkiyə əməkdaşlığıdır. Bu kontekstdə erməniləri narahat edən bir məqamı da vurğulamaq yerinə düşərdi. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu

deyib ki, "mən həm də Azərbaycanın xarici işlər naziriyəm!" Eyni məntiqlə Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziridir! Bu cür vəhdətdə olan iki dövlətin yanında olmaq Gürcüstana hər aspektdə çox xeyir vərə bilər! Çünkü Gürcüstan özü müstəqil olaraq təhlükəsizlik və inkişafın təminatçısı olmaq iqtidarındır deyil. Ona bu təminatı yuxarıda vurğuladığımız səbəblərdən ne Rusiya, ne də İran vərə bilər. Ermənistənla bağlı vəziyyət isə aydın - orada heç müstəqil dövlət quruculuğu baş tutmayıb. Yegane tərxi doğru yol Azərbaycan-Türkiyə tandeminin yanında olmaqdan ibarətdir! Bunu Gürcüstəndən çox gözəl anlayıllar və Tbilisi müdrik rasional siyaset yeritməkdədir.

Bunların fonunda Ermənistən isə təmamilə destruktiv ölkə təsiri bağışlayır. O, Cənubi Qafqazın geosiyası mənzərəsindən təcrid olunmuş məkan kimi görünür. İrəvanın apardığı siyaset onu reallıqlardan daha da uzaqlaşdırır. Belə görünür ki, N.Paşinyan da konstruktiv mövqede olan siyasetçi deyil (əger onu siyasetçi adlandırmaq mümkünürse).

İndiye qədər atdıği addımların heç biri müasirliyi və rasionallığı ilə fərqlənməyib. Əksinə, ondan köhnə erməni şovinizminin iyi gəlir. Bu isə artıq hər kəsin, hətta erməni cəmiyyətində bir çoxlarının zəhləsini töküb. İnsanlar illərdir ki, başqa ölkənin ərazisini işgal altında saxlamağın harasının mədəniyyət, sivillik, demokratiya və müstəqil dövlət qurmağı olduğunu anlaya bilirlər. Bunun bir adı var: özgə torpaqlarını kənar sıfırışla işgal etmək və sonunda heç nəyə nail olmaq! Bu bağlılıqla Ermənistən-Gürcüstan münasibətlərinin də perspektivinin dumanlı olduğu qənaətini ala bilər.

Ortada real bərabərhüquqlu tərəfdaşlığı təmin edə biləcək faktor yoxdur. Ermənistən bütün istəkləri Gürcüstanın ona güzəştə getməsi, dini eyniliye görə hansıa məsələlərdə müdafia etməsi, Gürcüstəndəki ermənilərə hansıa imtiyazların verilməsi və ərazisində ermənilərə yol açması ilə bağlıdır. Ele bir konkret səmərəli əməkdaşlıq layihəsi yoxdur ki, Tbilisi ona esaslanıb, Ermənistənə əlaqələri yeni səviyyəyə yüksəltsin. Doğrudur, burada Ermənistən əl-qolunu Rusiyadan tam asılı olması da bağlayır. Ancaq bu seçimi də erməni siyasetçilərin özləri ediblər. Onlar Avrasiya İqtisadi İttifaqını və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Avropaya alternativ olaraq seçdilər. İndi isə "ya-ya" mənətiqinin təntənəsini təmin etməklə məşğuldurlar ki, bir əldə iki qarız tutmaq mümkün olmadığını bilmirlərmiş kimi görünürler.

Vurğulanın məqamlardan maraqlı geosiyası qənaətlər əldə edə bilər. Dünya səviyyəsində gedən geosiyasi proseslər Cənubi Qafqazda Azərbaycan-Türkiyə birləşməsi yeni səviyyədə əhəmiyyətli edib. İndi birmənəli aydınları ki, bu bölgənin sabit və demokratik gələcəyi, təhlükəsizliyi daha çox bu iki qardaş dövlətin fealiyyətindən asılıdır. Tarihi həqiqət öz yerini tutur. Ənənəvi olaraq türk faktoru bu yerlərin inkişaf və sabitlik təminatçısı olub. "Su axan yerdən bir də axır"!

Müasirliyin və tarixiliyin vəhdətində Azərbaycan daha möhtəşəm görünür

Müxtəlif sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanın nadir coğrafi mövqeyi nümunəvi mədəniyyətin yaranmasına, müxtəlif etnik, dini və mədəni köklərə malik xalqların hüquq və azadlıqlardan bərabər istifadə etməsinə imkan verən çoxərlik tolerantlıq mühitinin formalaşmasına xidmət etmişdir.

Ösrlər boyu müxtəlif xalqların adət-ənənələrini özündə birləşdirən Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşوغunda yerləşdiyinə bir daha əsaslanır ve ölkəmiz mədəniyyətlərə dəriqəti verən məkan kimi dünyada tanınır. Bir-birinin ardınca müxtəlif tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədönlü siyaset nəticəsində, Azərbaycan tarixi görkəmini saxlamaqla müasirləşir və bu nailiyetlər də dünya mətbuatının diqqətindən kənarda qalmır. Azərbaycan haqqında dünya mətbuatında yerləşdirilən məqalələrdə bu gözəlliklər diyarından söz açır. Qədim İpək Yolu üzərində yerləşən, təbii sərvətlərə zəngin olan Azərbaycanın hələ XIX əsrin sonlarında "qara qızıl"ın mərkəzi kimi məşhurlaşmağa başlayan paytaxtı Bakının Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər sürətli inkişaf etdiyi, kosmopolit və mədəni şəhərə çevrildiyi, burada möhtəşəm layihələrin həyata keçirildiyi diqqətə çatdırılır. Bu gün Azərbaycanda Prezident İlham Əliyevin məqsədönlü siyaseti nəticəsində paytaxtla yanaşı, bölgələr dəha da inkişaf edir və müasirləşir. Bu günlərdə Livanın "Cedarnews" informasiya portalı baş redaktoru və təsisçisi Mışel el-Zubeydinin müəllifi olduğu "Azərbaycan... Qafqazın gözəli qapılarını dünyaya açır" adlı məqaləsi Azərbaycan panoramasının işıqlandırılması məqsədi ilə qələmə alınıb. Həmin məqale Livanın bir çox tanınmış KİV-lərində də dərc edilib. Belə ki, "Ajel TV", "Naharnews", "Lebanon 4", "Alseyasa", "Lebanese-news" kimi nəşrlər və informasiya portalları bu maraqlı məqaləyə öz sehifələrində yer ayıırlar.

Məqalədə ölkəmizin keçidiyi tarixi yola qısa nəzər salınıb. Azərbaycanın tolerantlıq məkanı olduğunu vurğulayan müəllif xalqımızın xoş münasibət və başqasına ehtiramı prinsiplərinə həzamən sadıq qaldığını qeyd edir. Bu torpağın sanki Azıx mağarasında daş dövründə başlayaraq, UNESCO-nun Dünya 1rs Siyahısına salınmış XI-XII əsr abidəsi olan içərişəhərdəki Qız Qalası və müasir "Alov Qüllələri"nin kölgəsi altında bu gundək birgəyəşəyiş vətəni olmaq üçün yaradığını diqqətə çəken müəllif ölkəmiz ətrafında təsəvvür yaratmağa çalışır. Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan sabitliyin və süretli iqtisadi inkişafın hökm sürdürüyü ölkə olmaq-

la, dünyəvi ölkəyə çevrilib. Tolerantlıq yüksək səviyyədə olduğu Azərbaycanda şəhərin mərkəzində ucaldılan və bənzeri olmayan "Alov Qüllələri"nin paytaxtın əsas rəmzlərindən birinə çevrildiyi, Azərbaycanın dünyada qədim sivilizasiyaya malik məkan kimi tanındığı bildirilir. Məqalədə oxularla içərişəhər və burada yerləşən tarixi abidələr haqqında ətraflı məlumat verilir.

nailiyetlər və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində respublikamızın rolü da müəllifin diqqətindən kənarda qalmayıb. Mışel el-Zubeydi Azərbaycanın uğurlu inkişafının təmin edildiyini, təhlükəsizliyin yüksək səviyyədə qorunduğu və ictimai-siyasi sabitliyin möhkəmləndiyini livanlı oxuların diqqətinə çatdırır. Demokratik cəmiyyət quruluğu, dünya birliyinə integrasiya sahəsində ciddi nailiyetlərə imza atan Azərbaycan dünya ölkələri ilə münasibətlərini suverenliyə, ərazi bütövlüyüne hörmət, sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışma-maq kimi beynəlxalq norma və prinsiplər əsasında quraraq, beynəlxalq birliyin etimadını qazanır.

Ölkə başçısının rəhbərliyi ilə son illərdə Azərbaycanda bütün sahələrde yüksək nailiyetlər qazanıldığını diqqətə çatdıraraq, ölkənin hər bir yerdə sosial-iqtisadi inkişafla bağlı infrastruktur layihələri və köklü iqtisadi islahatların həyata keçirildiyini qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə qazanılmış uğurlara toxunaraq yol infrafstrukturunun, beynəlxalq aeroportlarının və Xəzər dənizində ən böyük limanın yeniləndiğini, energetika, təhsil, tibb və digər sahələrdə tikinti-quruculuq işlərinin geniş vüsət aldığı bildirir. Mışel el-Zubeydi əmin-amanlığın hökm sürdürüyü Azərbaycanın dünyada son illərən yaxşı turizm məkanlarından və ərebi ölkələrinin vətəndaşlarının istirahət məqsədilə tez-tez üz tutduqları əsas istiqamətlərdən birinə kevrildiyini yazar.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyaset nəticəsində, ölkəmiz getdikcə daha da yeniləşir, iqtisadi islahatları reallaşdırın və innovativ inkişafa yol açan dövlətə çəvirilir ki, bu da dünya ölkəlerinin aparıcı mətbə orga-nlarının səhifələrində, mütəmadi olaraq, işıqlandırılır.

Zümrüd BAYRAMOVA



Həqiqətən də, paytaxtimizda fəaliyyət göstərən muzeylər, xüsusi də, Müasir İncəsənet Muzeyi, o cümlədən, dünyada bənzeri olmayan memarlıq abidəsi - Heydər Əliyev Mərkəzi bura-yə səfər edən hər kəsin diqqətində olur. Elə livanlı qələm sahibi kimi. Məlumdur ki, beynəlxalq mədəni əlaqələr və qarşılıqlı mədəni integrasiya Azərbaycanın dövlətlərarası siyasetlərinin əsas prioritetlərindən biridir. Tanınmış livanlı jurnalist Azərbaycanın azadlıq və insan hüquqları ölkəsi olduğunu da yazaraq, məhz bu ölkədə qadına seçib-seçilmək hüququnun şərq ölkələri arasında ilk əvvəl verildiyini göstərir. Müəllif, hətta Azərbaycanın Böyük Britaniya, ABŞ kimi nəhəng dövlətləri belə qabaqladığını əminliklə ifadə edib.

Məqalədə xalqımızın azadlıq məbarizəsinə də toxunulur. Qeyd edilir ki, məbariz xalqın vətəni heç vaxt ölmür. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı 1991-ci ildə Bakı səmasında yenidən dalğalanmağa başlayıb.

Ölkəmizdə son illərdə əldə edilən

Mənəvi Dəyərlərin Təbliği Fondunda ilahiyyatçılarla görüş keçirilib

Iyulun 3-də Mənəvi Dəyərlərin Təbliği Fondunda ilahiyyatçılarla görüş keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev və bir sıra tanınmış ilahiyyatçılar iştirak ediblər. Mehman İsmayılov Fondu yaradılması, fealiyyəti, gördüyü işlər və keçirdiyi tədbirlər haqqında məlumat verərək bildirib ki, qurumun başlıca fealiyyəti əsası ulu önder Heydər Əliyev tərefindən qoyulan milli-mənəvi dəyərlərin təbliği siyasetinin davam etdirilməsidir. İcraçı direktor Prezident İlham Əliyevin bu siyasetin inkişaf etdirilməsinə xüsusi önem verdiyini diqqətə çatdırır. O, dövlət-din münasibətlərinin tənzimlənməsi və dini maarifləndirmə sahəsində Fond tərefindən keçirilməsi planlaşdırılan layihələr haqqında da danışır.

Tədbirdə digər çıxış edənlər dövlət-din münasibətləri sahəsində görülen işlər, eləcə də ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm mühitindən bəhs ediblər. Geniş fikir məbadiləsinin aparıldığı görüşdə ilahiyyatçılar Fondu səmərəli fealiyyəti ilə bağlı təkliflərini səsləndiriblər. Sonda Mənəvi Dəyərlərin Təbliği Fondu tərkibində mənəvi dəyərlərin təbliği üzrə Məşvərətçi Komitənin yaradılması qərara alınır.



Sahil Babayev: "Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan şəxslərin əmək bazarına integrasiyası təmin olunmalıdır"

Qarşımıza qoyulan məqsəd özüünümüzəşgulluq programını ən azı 5 dəfə artırmaqdır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilati (BƏT) arasında imzallanmış "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Programı" çərçivəsində məşgulluq xidməti orqanlarının potensialının gücləndirilməsi məqsədilə keçirilən 4-cü təlim kursunun açılışında deyib.



Onun sözlərinə görə, azərbaycanlı ailələri bu programın maksimum şəkildə çox cəlb edilməlidir: "Bu gün əmək bazarında özəl sektor mühüm yer tutur. Məşgullüğün təminini ilə bağlı beynəlxalq təcrübələri ölkəməzə gətirməliyik. Çağırışlar daim yenilənir. Bu sahədə yeni proqramlar orṭaya qoymalıyıq.

Əmək bazarı dinamik olduğu üçün biz gənc azərbaycanlıları ən çox tələbat duyulan peşələrə yönəltməliyik. Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan şəxslərin əmək bazarına integrasiyası təmin olunmalıdır. Bu kateqoriyaya ölkəmizdə xüsusi önem verilir".

S.Babayev əhalinin səmərəli məşgullüğuna yönelik tədbirlərin gücləndirilməsinin Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasetinin əsas prioritətlərində olduğunu və bu sahədə dövlət məşgulluq orqanları qarşısında mühüm vəzifələr dayandığını vurğulayıb.

Nazir bildirib ki, aparılan islahatların bir istiqaməti məşgulluq xidmətlərinin beynəlxalq standartlara uyğun yanaşmalar əsasında təkmilləşməsinə yönəlib: "İşsiz və işaxtarın vətəndaşlarının əmək bazarına integrasiyasında məşgulluq orqanlarının daha effektiv alətlərdən istifadəyə əsaslanan səmərəli fealiyyət mexanizminin, müasir iş modelinin qurulması üçün aparılan islahatlarda "2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Programı" da yeni imkanlar yaradıb".

Digər sahələrdə olduğu kimi, bu sahədə də BƏT tərefindən fəal dəstəyin göstərildiyini qeyd edən S.Babayev hazırlıda başlanan yeni təlim kursunun gənclərin məşgullüğünün təşviqi, bununla bağlı aktiv əmək bazarı siyasetləri üzrə əməkdaşların bilik səviyyəsinin artırılması, eləcə də ayrı-ayrı ölkələrin müvafiq sahədə təcrübələri ilə tanışlıq imkanı qazanmaları, təcrübə və fikir məbadiləsinin aparılması baxımından önəmini diqqətə çatdırır.

Musa Quliyev: "Respublikamızın iqtisadi inkişafının davamlı xarakter daşılması sosial sahəye əhəmiyyətli dərəcədə təsir edir"



Respublikamızın iqtisadi inkişafının daşılması sosial sahəye əhəmiyyətli dərəcədə təsir edir". Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Meclisin deputatı Musa Quliyev deyib. M.Quliyev bildirib ki, məhz sabitliyin mövcud olduğu cəmiyyətlərde ölkənin resurslarından, iqtisadi potensialından insanların mənafeyi namine səmərəli şəkilde istifadə olunur. Onun fikrincə, bu baxımdan Azərbaycanın modeli dünya üçün nümunə sayla bilər.

"Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həlini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbette ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraqlı göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah hali yaxşılaşır. Əlbette ki, davamlı sabitliyi ilə fərqlənən Azərbaycanda rasional iqtisadi inkişaf olke vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasetle tamamlanır. Prezident İlham Əliyev bəyan edib ki, ölkədə həyata keçirilən siyasetin mərkəzində Azərbaycan vətəndaşları dayanır. Ona görə de sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi irade sayesinde respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddədə yoxsulluğun 50 faizdən 5 faizdək azaldılması böyük nailiyətdir"- deyə, deputat vurğulayıb.



Azərbaycanın turizm sahəsində rəqabət imkanları artır

Qeyri-neft sahələri arasında prioritet mövqelərdən birini tutan turizm sənayesinin inkişafı üçün Azərbaycan özünməxsus resurslara və potensiala malidir. Söyüdən sahə üzrə bu günə qədər həyata keçirilən dövlət proqramları və digər normativ-hüquqi sənədlər ölkənin turizm sahəsində əsas inkişaf prioritətləri, perspektivləri və problemlərin həlli istiqamətində atılan mühüm addımlar olmuşdur. Azərbaycanın turizm sahəsində turizm imkanlarının təbliğ edilməsi, daxili turizmin inkişafı və turizm xidməti infrastrukturunun qurulması sahəsində böyük işlər görürlüb və hazırda bu işlər davam etdirilməkdədir. Ölkənin turizm sahəsinin təqdim etdiyi xidmətlərin keyfiyyət səviyyesinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi və dünya turizm xidmətləri bazarında ölkə turizminin rəqabət qabiliyyətinin davamlı olaraq həyata keçirilir.

Ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması Azərbaycana səfər edən turistlərin sayının artmasına səbəb olub. Belə ki, turizm sahəsində məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açdı. Şahdağ Qış-Yay Turizm Kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxardı. Onu da vurğulamaq yerinə düşərdi ki, Azərbaycanda turizmin inkişafına təkan verən amillərdən biri də ölkədə keçirilən beynəlxalq tədbirlər, konfranslar, simpozimlər və müxtəlif görüşlərdir. Belə tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın tanidlılması istiqamətində uğurlar sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, bu gün biz Azərbaycanda çox böyük turist axınımızı müşahidə edirik: "Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükə-

sizlik, əlbette ki, turistləri daha da çox cəlb edir. Eyni zamanda, Bakıda və ölkəmizdən digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbette, burada öz rolunu oynayır, Avrope Oyunları, "Formula-1" yarışı, onun auditoriyası 500 milyon insandır... Bütün bu tədbirlər, əlbette ki, Azərbaycanı turistlər üçün daha da celbedici ölkəye çevirir".

Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalasdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birincə çevrilməsinin temin edilmesi istiqamətində əldə olunan irəliliyişlər bu gün ölkəmizi dünyada turizm ölkəsi kimi də tanıda bilib.

Son illərin turizm statistikası sənayenin bu növünün ölkəmizdəki inkişaf səviyyəsinə və dinamikasına əyani sübutdur. Təsadüfi deyil ki, turizm sahəsindəki inkişaf tempinin əsas göstəriciləri kimi qəbul edilən gelme turistlərin sayı, onların Azərbaycanda turizm məqsədilə çəkdikləri xərclər, yerləşdirmə vəsítələrinin, turizm müəssisələrinin, mehmanxana və mehmanxana tipli müəssisələrde gecələmələrin və yerləşdirilmiş şəxslərin sayı və bir sırada digər göstəricilərde artım müşahidə edilmişdir. Təkcə bu ilin yanvar-may ayları ərzində Azərbaycana dünyadan 184 ölkəsindən 1 milyon 55,6 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxsin gəlməsi əsas göstəricidir. Qeyd edək ki, əger 2014-cü ilə qədər Azərbaycana gələn turistlər, əsasən, MDB ölkələrindən, Türkiyə və Avropadan idilə, bu gün onun coğrafiyası genişlənib. Rusiya Federasiyası, Gürcüstan, İran, Türkiye, Birleşmiş Ərəb Əmirlilikləri, Ukrayna, İraq, Küveyt və digər ölkələrin vətəndaşları ölkəyə gəlib.

**ÖLKƏMİZİN SAĞLAMLIQ
TURİZM İMKANLARI
DÜNYADA TANIDLILIR**

Azərbaycanı dünyada turizm üçün səciyyəvi edən xüsusiyyətlərdən biri də sağlamlıq-müalicə turizminin olmasıdır. Ölkəmizdə bu sahənin bütün istiqamətlərinin inkişafı üçün lazımlı olan təbii şərait mövcuddur. Belə ki, ölkədə müalicə-sağlamlıq turizminin inkişafı üçün təbii ehtiyatlar baxımından, hər şey var. Azərbaycanın sağlamlıq turizmi imkanlarını tanıtmalı, ölkəyə çox güclü turist axınına nail olmaq olar. Sağlamlıq turizmi Azərbaycanın brendi kimi təqdim olunur. Dünyada analoqu olmayan Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıqları və suları, Lənkəranın, Gədəbəyin mineral suları və s. Bu sərvətlərin mövcudluğu Azərbaycanın sağlamlıq turizmini dünya məkanına çıxarmaq baxımından əhəmiyyətdir.

Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, ötən il Naftalanın 75-dək ölkəsindən 35 minden çox turist gəlib. İnanıraq ki, yaxın gelecekdə daha böyük nəticələr əldə ediləcək. Müasir dövrümüzdə sağlamlıq turizminin inkişafı istiqamətində mühüm işlər görülür. Ölkə başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də turizmə bu istiqamətinə xüsusi diqqət ayrıilib. Ölkəmizdə mövcud olan sağlamlıq turizmi potensialını turizm məhsuluna çevirib dünyada təqdim etmək üçün tədbirlər həyata keçirilir. Ölkəmizdə sağlamlıq turizminin inkişafına ayrılan diqqətin nümunəsidir ki, "Qalaaltı" Müalicəvi İstirahət Kompleksi Avrope Tarixi Thermal Şəhərlər Assosiasiyasına üzvdür. Bundan əlavə, AHİSTA AZTA ilə birgə əməkdaşlıqla bağlı uzunmüddətli memorandum imzalanması Azərbaycanın sağlamlıq turizmi imkanlarının tanidlmasına və bu sahədə uğurların əldə olunmasına rəvac verir.

**AZƏRBAYCAN PALÇIQL
VULKANININ İNKİŞAF ETDİYİ
UNİKAL ÖLKƏDİR**

Ölkəmizdə turizmin inkişafının dövlət siyasetinin prioritət istiqamətlərindən birinə çevrildiyi mərhələdə Azərbaycanda palçıq vulkanı da turistlər üçün cəlbəcici məkan olaraq diqqətdədir. Bildiyimiz kimi, dünya təcrübəsində palçıq vulkanları yerləşən və əsrarəngiz mənzərəyə malik yerlərə turistləri cəlb etmək üçün turlar təşkil olunur, bu yerlərə müalicə müəssisələri və kurortlar inşa edilir. Palçıq vulkanlarının diyarı kimi tanınan Azərbaycan da təbiətin ona bəxş etdiyi bu imkandan lazımi səviyyədə istifadə edir. Azərbaycanın mövcud potensialı, onun palçıq vulkanı bu sahədə görülecek işlər üçün münbit şəraiti formalaşdırır. Azərbaycanın ərazisi planetimizin palçıq vulkanızının inkişaf etdiyi unikal və klassik regionudur. Məlum olduğu kimi, Yer kürəsində olan 600-dən çox palçıq vulkanlarından 300-dən çoxu Şərqi Azərbaycanın quru hissəsində və ona birləşən Xəzərin akvatoriyasında yerləşir. Təsadüfi deyil ki, Azərbaycan palçıq vulkanlarının vətəni sayılır. Vulkanların sayına, müxtəlifliyinə və aktiv fəaliyyətinə görə dünyada Azərbaycan ərazisine oxşar əraziyə təsdiq edilmir. Yalnız Qobustanda 100-dən çox palçıq vulkanı var.

Palçıq vulkanları ərazilərinin böyük turizm potensialı var. Azərbaycan ərazisində bu sayda palçıq vulkanının qeydə alınması ölkəmizdən böyük təbii sərvətidir. Müasir dövrümüzdə dünya təcrübəsində palçıq vulkanları yerləşən, möhtəşəm və əsrarəngiz görünüşə malik ərazilərə turistləri cəlb etmək üçün turlar təşkil edilir və müalicəvi əhəmiyyətli kurortlar salınır. Bu ölkələr rekreatiya əhəmiyyətli resurslarından bacarıqla istifadə edərək, milyonlarla gelir əldə edirlər. Azərbaycanın da təbii imkanları, kurort zonası ölkənin turizm bazasına lazımi qədər gəlir getirmək imkanındadır.

Nəzakət ƏLƏDDİNQIZI

4 iyul 2018-ci il

Emin Hüseynov "Meydan" TV rəhbərini ifşa edən faktlar açıqladı

Məlum faktdır ki, dağidici xis-lətlə müxalif partiya sədrərinin eksəriyyəti bu və ya digər formada xarici anti-Azərbaycan qüvvələrə bağlıdır. Onlardan maliyyə vəsaiti alır və qarşılığında pozucu əməllərə cəhdler göstərir. Bunu sübut edən kifayət qədər misallar göstərmək olar.

Sadəcə, Müsavat fəali Əfqan Muxtarlıının ve AXCP-nin sədr müavini Gözəl Bayramovanın Gürcüstandan külli miqdarda maliyyə vəsaitini qalçaqmalçılıq yolu ilə Azərbaycana keçirməyə cəhd edən zaman sərhəd-keçid məntəqəsində saxlanılmaları bütün şübhəli məqamlara aydınlaşdırılmış olar. Artıq məhkəmə sözügedən şəxslərin xarici fondlardan alınan maliyyə vəsaitinin Azərbaycanın dağidıcı müxalifinə çatdırılmış olduqlarını sübut edib. Ancaq Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və digərləri sübut və dəlilləri inkar etməyə, özlərini təmizə çıxarmağa cəhdler göstərir. Söz yox ki, onların özlərini müdafiə xarakterli hay-küyləri əhəmiyyətsiz hay-küydən başqa bir şey deyil. Son dövrlər xaricdə mənzillənən və maliyyələşən anti-Azərbaycan şəbəkənin arasında gizli qarşılurmalar baş verir. Çok vaxt bu mübarizə açıq-aydın məstəviyə keçir.

Siyasilişmiş QHT-lər arasında qarşıdurma yaranır

Buna misal kimi, İsvəçrədə yaşayan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovla müstəqil jurnalist Xədice İsmayıllar arasında baş verən qarşıdurmanı və bir-birini sosial şəbəkələr vasitəsi ilə təhqir etmələrini göstərmək olar. E.Hüseynov sosial şəbəkədə paylaşıdığı statusda bildirib ki, o, X.Ismayılla zəng edib və sonuncu onun səsini eşidən kimi, "səninle danışmaq istəmərim", deyib: "Bu gün maraqlı bir hadisə baş verdi. Xədice İsmayılin telefonuna zəng vurdum, səsimi eşidən kimi, kinli-kinli mənə dedi ki, səninle danışmaq istəmərim və telefonun dəstəyini asdı. Mənə bu, çox qəribə gəldi. Yenidən yığdım, dedim, nə məsələdi? Cavabı isə belə oldu, sən menim və digər adamların adları ilə pul qazanmaq istəyirsən, mən isə buna imkan verməyəcəm, mən, öz növbəmdə, təccübənlərək soruşdum: Xədice, anlamadım, nə demək istəyirsin? Zəhmət olmasa izah eley, o isə, izah etmədən telefon dəstəyini yenidən asdı. Qərara geldim ki, əgər dəstəyi asan adam məni eşitmək istemirse, üstəlik də, bu cür əsəssiz və saxta ittiham edirse, bu adama açıq müraciətə cavab verim və suallarımları ünvanlayım".

Bundan sonra E.Hüseynov rəqibinə sərt şillə təsiri bağışlayan ittihamlar ünvanlayıb. E.Hüseynov sonda bir məqamı da xatırladıb və fikirlərinə belə yekun vurub: "Bu mətni oxuyacaq her bir kəs, o cümlədən Xədice, sənə üzümü tutaraq deyirəm ki, mənim barəmdə böhtən yarmışdan qabaq mənə istənilən məsələ ilə bağlı sual verin, cavabınızı alın və bu şəhi yayanda da, mənim mövqeyimi vurğulamağı unutmayın".

Cavab qarşıdurmanın daha da dərinləşdirildi

Xədice İsmayıllar isə ona cavabında aşağıda sözleri yazıb: "Mən danışmaq istəmədim, sən israr etdin. Dedim ki, xaricdə oturub, burda əziyyət çəkənlərin hesabına pul qazanmaq istəyinə yardımçı olmaq is-



təmirəm. Xüsusiələ də, bu qazancı əldə etmək üçün bütün təşkilatlara yerli hüquq müdafiəçiləri, ölkədə qalıb, əziyyətlərə qatlaşanlar haqqında böhtən donosuları yazmağından sonra. Sizin orda nə davanzı var, bilmirəm, amma o davanın insan haqları ilə heç bir əlaqəsi yoxdur. Bundan artıq deyib, özümən də, camaatın da ürəyini bulandırmaq istəmirəm. Sənə dedim, məni rahat burax. Nə qədər ki, ölkədəydim, əziyyətlərə qatlaşardım, sənin bütün əyər-əskiyinə dözdürük. İndi daha nə qədər çalışsan da, dissidentə oxşamırsan. Zənglərinə cavab verməyəndə, bir şeyi yaddan çıxmışdım. Onu da indi edim, səhifəni blok edim ki, daha belə postlarla məni narahat etməyən".

"Deyirlər, Emin dəlidir, başqaları ilə yola getmir"

E.Hüseynov "Meydan" TV-nin rəhbəri Emin Millini de bir növ ağ yuyub - quru sərib. Bildirib ki, o, E.Millinin təpədən dırnağa qədər yalançı olduğunu Azərbaycan xalqına isbat ede bilər. "Meydan" TV-nin qurulmasını müzakirə etməyən E.Hüseynov bu televiziyanın E.Millinin məhsulu olmadığını deyib: "Bu televiziya Eminsiz də yaranı bilərdi. Hamını sıradan çıxaranda ayaqüstü qala bilən bir onlayn media qurumu olduğu üçün irəliliyişlər edə bilirsiz. Bu, sərf maliyyə axını ilə bağlı məsələdir. Bu, Eminin ağıl və dərrakəsine görə deyil. Əvvəl maliyyəni 10-15 müstəqil mediaya verəndən sonra Eminə verdilər. Onun bəxti gəldi ki, "Meydan" TV-ni Berlində qurdı".

E.Hüseynov, eyni zamanda, E.Millinin çirkli təklifləri, ürəkbulandırıcı "iş birlikləri" barədə de məlumatlı olduğunu deyib. O, Avropada yaşayan bəzi mühacirələr barədə isə ad çəkmədən deyib ki, siz strauslarsız, başınızı quma soxub, Emin Hüseynov barədə gic-gic danişırsız, intriqalar yayırsız". E.Hüseynovi qəzəbləndirən əsas nüans isə onun guya ki, qardaşı Mehmanla yola getməməsi barədə söz-söhbət yayılması olub. O bildirib ki, qardaşı ilə çox yaxın dost olub və bu, her zaman da belə olacaq.

İctimai sektordakı bəzi şəxslər barədə faktları açıqlayacağı deyən E.Hüseynov daha sonra bildirib: "Xədice İsmayılların xəyanətkar olduğunu Emin Milliye demisəm. Son görüşdə Emini kobud şəkildə pisləmisi. Emin Milli Mehman Qələndərəvərəde pis sözərək deyib. Bu qetli ört-basdır etməyə çalışın Xədice İsmayıllı gözümüzün işığı kimi təqdim edib. Xədice İsmayıllı, Emin Milli, gəlin, canlı yayına çıraq. Kimin ne xəyanət etdiyini deyəcəm. Emin və Xədice, siz Vaşinqtona, Londiona yaxırsız ki, Emin qeyri-adəkvatdır, qrant yeyəndir. Sonra yaxırsız ki, Eminin psixoloji problemləri var. Sözlərə hamısı boş çıxb. Dediklərimi faktlara tekzib edə bilmirlər, deyirler, Emin delidir, başqaları ilə yola getmirlər".

Bir sözlə, görünən odur ki, siyasişmiş QHT-lər arasında ciddi konfliktlər yaranıb. Bu konfliktlərin nəticə etibarı ilə onların acınacaqlı faciələri ilə bitəcəyi şübhəsizdir.

İƏLİYEV

Dövlət sərhədindən saxta sənədlə keçməyə cəhd edənlərin qarşısı alınıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən "Səs" qəzetinə verilən məlumatla istinadən, DSX əməkdaşlarının sahipliği və peşəkarlığı sayəsində iyun ayının ikinci yarısında 4 şəxsin saxta sənədlər, 3 nəfərin özgesinə məxsus sənədlə Azərbaycan Respublikasının dövlət sərhədində keçmək cəhdinin qarşısı alınmışdır.

15 iyun tarixində Bakı-Riqa-Stokholm reysi ilə tranzit üçan 1987-ci il təvəllüdü İraq vətəndaşı Omar Ahmed Hasaballahnın daimi yaşayış kartının özgesinə məxsus olması aşkar olunmuşdur.

19 iyun tarixində Dubay-Bakı reysi ilə gələn RF vətəndaşı 1992-ci il təvəllüdü İnalov Umar Alxamidoviçin sərhəd nəzarətine təqdim etdiyi RF pasportunun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalasdırılması müəyyən edilmişdir. Saxlanılmış şəxsin üzərində əlavə Ukraynaya da məxsus saxta passport aşkarlanmışdır. Araşdırma zamanı U.İnalovun 2016-ci ildən RF-də federal axtarıda olması məlum olmuşdur.

20 iyun tarixində Sankt-Peterburq-Gəncə reysi ilə ölkəyə gələn AR vətəndaşı Gəncə şəhər sakini 1962-ci il təvəllüdü Həsənov Fizuli Veli oğlunun pasport nəzarətine təqdim etdiyi pasportun qardaşı Həsənov Nizami Veli oğluna məxsus olması aşkar edilmişdir.

25 iyun tarixində Dubay-Bakı-Milan reysi ilə tranzit üçan Sri-Lanka vətəndaşı 1996-ci il təvəllüdü Vijayaseelan Tanjeevanın İtaliyaya məxsus yaşayış kartının saxtalasdırılması aşkar olunmuşdur.

26 iyun tarixində Bakı-Moskva-Vyana reysi ilə tranzit üçan 1980-ci il təvəllüdü Jaafar Ammar Musa Jaafarin Avstriyaya məxsus yaşayış kartının saxta olmasına aşkarlanmışdır.

26 iyun tarixində Bağdad-Bakı reysi ilə gələn İraq vətəndaşı 1999-cu il təvəllüdü Al Saeed Muhammad Jawad Camalın pasportundakı İran vizasında fotosəkilin özgesinə məxsus olması müəyyən edilmişdir.

30 iyun tarixində İstanbul-Bakı reysi ilə gələn Bolqarıstan vətəndaşı 1973-ci il təvəllüdü Dmitrov Valentin Konstantinovun pasportunun məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalasdırılması müəyyən edilmişdir.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər həyata keçirilmişdir.

ZÜMRÜD



ANAMA iyunda 38 partlamamış hərbi sursat və tank əleyhinə bir mina aşkarlayaraq zərərsizləşdirib

Iyunda Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Füzuli, Xızı, Xocavənd, Qazax, Lənkəran, Tərtər rayonlarında və Bakı, Gəncə və Yevlax şəhərlərində 281 min 91 kvadratmetr ərazi yoxlanılıb. Ay ərzində 38 ədəd partlamamış hərbi sursat və bir ədəd tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA-dan AZERTAC-a bildirilər ki, əməliyyatlara 484 nəfərlik əməliyyat, 134 nəfərlik inzibati heyətlər, 6 məxaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb olunub. İndiyədək cəmi 529 milyon 91 min 352 kvadratmetr ərazi təmizlənib, 796 min 923 mina və partlamamış hərbi sursat tapılıraq zərərsizləşdirilib. İyunda Daxili İşlər Nazirliyinin (DİN) "102 - Zəng Mərkəzi" Xidmətindən 13, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 9 və Dövlət Sərhəd Xidmətinin Sərhəd Mühafizə Xidmətindən 2 müraciət daxil olub. Müraciətlər esasında 10 min 920 kvadratmetr ərazi təmizlənib, 34 partlamamış hərbi sursat və tank əleyhinə 1 mina aşkarlanıb. Həmin sursat yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə agentliyin mərkəzi məhvətmə ərazisine daşınaraq zərərsizləşdirilib. Ötən ay mina və partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.



Hava durumu ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Departamentdə SİA-ya verilən xəbərdarlıq məlumatında bildirilir ki, ölkə ərazisində anomali isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik".

Qeyd olunub ki, anomali isti hava şəraiti iyulun 4-də də davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39-41, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində 40-44, dağlıq rayonlarda isə 27-32 dərəcə isti təşkil edəcək.

Avropa Şurasından Gültəkin Hacıbəyliyə ÖMÜRLÜK QADAĞA

Müxalifətin "Mat Terezasi" Avropa Şurasının qara siyahısında

A SPA keçmişdə iqtidarin, indi isə müxalifətin "qırğı"si olan Gültəkin Hacıbəyliyə ağır cəza kəsib. Belə ki, Avropa Şurasının Parlament Assambleyası "Milli Şura"nın üzvü Gültəkin Hacıbəyliyə qurumun binalarına və tədbirləri nə ömürlük giriş qadağası qoyub. AŞPA-nın Prosedur Qaydaları, İmmunitetlər və İstítusional Əlaqələr Komitəsinin qəbul etdiyi qərarına, əsasən, G.Hacıbəyli etik kodeksi pozduğuna görə, ona sanksiya tətbiq olunub. Məruzədə qeyd olunub ki, ittihamlara bağlı mövqeyini bildirməsi üçün G.Hacıbəyliyə müraciət olunsa da, o, bundan yayınıb.

Görsən, çörəyi dizinin üstündə olan G.Hacıbəyli nəyə əsaslanıb, özüne haqq verəcək? Əldə olunan faktları necə tezkib edə bilər? Bu yerdə deyilir ki, yalançını mənziline qəder qovarlar. Faktlara əsaslanıb. Belə ki, özünü qaraguruh müxalifətin "Mat Terezasi" hesab edən G.Hacıbəylinin millet vəkili olduğu dövrde etdiyi qanunsuzluqları necə açıqlaya bilər? Goranboy rayonu, Xan Qərvəndə kəndində 92 sotluq torpaq sahəsi ve onun üzerinde yerləşən 400 kv metr sahəsi olan fərdi yaşayış evi, Abşeron rayonu, Xirdalan şəhərində 60 sot torpaq sahəsi, Goradıl kəndində 30 sot torpaq sahəsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla 3 torpaq sahəsi;

Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi;

Şamaxı rayonu, Qaleyibürgüt kəndində 12 sot torpaq sahəsi;

Səbail rayonu, Şeyx Şamil küçəsində ofis, Bakı şəhəri, Nəsimi rayonu, Dilərə Əliyeva küçəsi, ev 251a ünvanında 178,18 kv metr sahəsi olan mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Dilərə Əliyeva küçəsi, ev 251a ünvanında 179,14 kv metr sahəsi olan digər mənzil, Bakı şəhəri, Yasamal rayonu, İnşa-



atçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil;

Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92 "A" ünvanında mənzil və saire...

G.Hacıbəyli "bu var-dövləti deputatlıq zamanı qanunsuz yollarla elə keçirdiyini unudub? Görünür, onu da unudub ki, G.Hacıbəyli deputat olduğu dövrlərde qanunsuz yollarla əldə etdiyi mülkləri tülkü hiylələrliyə "qanunlaşdırılməye" cəhd edib. Hacıbəyli əldə etdiyi mülklərin bir hissəsini atası Yunis Hacıyevin, qardaşı Rauf Hacıyevin və bacısı Aytən Hacıyevanın adına keçirib. O, unudub ki, Azərbaycanda cina yetkar qanunsuz əməllərinə görə cəzasız qalmır.

Satqıncılıq onun qanındadır

Çörəyi dizinin üstündə olan G.Hacıbəylinin satqın olduğunu "Milli Şura"nın "ölü" mitinqlərində Azərbaycanın beynəlxalq siyasi arenadaki yüksək mövqeyinə, yerinə və roluna qarşı atılan xəyanətkar addimlarını da xalq yaxşı görür. Ondan bundan savayı heç ne gözləmek de olmaz. başqa şey de gözləmək olmaz. Çünkü o da sərr deyil ki, ümumiyyətə, istər "Milli Şura", istər də AXCP kimi satqınların səsində daxil olan G.Hacıbəyli de Əli Kərimli və Cəmil Həsənlı kimilər xarici əlkələrde fəaliyyət göstərən ermənipərest anti-Azərbaycan mövqelərə nökrçilik etməklə mənfeət əldə etmək

üçün dəridən-qabıqdan çıxırlarsa, "dəstədən geri qalmamaq" devizinə əməl etməyi qarşısına şərt qoyub ki, ermənipərest anti-Azərbaycan mövqelərə nökrçilik etməlidir.

Gültəkin Hacıbəyli - bir medalın iki üzü

G.Hacıbəyli, unutma, bu əlkənin hazırlı durumu bir tək sənin kimi miskinlərə "rəzil həyat" kimi görünə bilər. Ataların başqa misalıdır: bayquş xarabaliğı güüstana deyiməz. Anma sənin kimilərin Vətənə bele münasibəti yene də sənin qəlbində yuva salmış əlaqəsizlığın en bariz təzahürüdür.

Bax, bu yerdə xalqım məni qınaması, yeri geldiyi üçün deməliydim. Çünkü bu gün belə anlaşıllır ki, sən görə, məhz sən guya böyük siyasetdən gedəndən sonra dediyin "zülmət qırğıları" əl-qol acıblar və nəticədə, "həzirki siyasi hakimiyət" ölkəmizi ictimal-siyasi, hüquqi, iqtisadi və ən başlıcası, mənəvi bataqlığa sürükleyib, Azərbaycan insanını isə yaşıdagı və belkə də heç yaşamayıb süründüyü rezil həyata məhkum edib.

Sənin eqidən, həyat amalın bu məməlekəti talamaq olub, satib-satılmaq olub. İmkənin olsayıdı, dediyin o "zülmət qırğıları"nın indi bəlkə ən öndə gedənlərindən (və ya gələnlərindən) biriydin. Çünkü sənin kimilər tarix boyu cəmiyyətə qazandırıldığı və qazandıracığı heç ne olmayıbdi. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəsini 180 dərəcə dəyişən, Vətənidən və dövlətindən üz çəvirən şəxsin hərəkətlərinin bir adı var: nankorluq, satqıncılıq.

Bir də nə deyirsən de, necə deyərlər,

Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur...

Rəfiqə HÜSEYNOVA



Bu gün çimərliklərdə dəniz suyunun hərarəti 30 dərəcəyə çatacaq

Azərbaycanda iyulun 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentiindən AZERTAC-a verilən məlumatə əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacaqı gözlənilir. Cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 25-27°, gündüz 39-41° isti olacaq. Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxani, Pirşağı, Nardaran, Bilgəh və Zügəlbada dəniz suyunun temperaturu 28-29° isti olacaq. Cənub çimərliklərində isə - Türkən, Hövən, Sahil və Şixda 29-30° isti olacaq. Cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunaq. Anomal isti hava şəraitili ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Naxçıvan Muxtar Respublikasında hava günəşli olacaq, zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 38-43° isti olacaqı gözlənilir.

Yuxarı Qarabağ: Xankendi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 28-33° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 35-40° isti olacaqı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayılli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacaqı bildirilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Bileşuvər, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 39-44° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava günəşli olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-26°, gündüz 36-40° isti, dağlarda gecə 17-22°, gündüz 29-34° isti olacaqı ehtimal edilir.



Anlamazlar
sülałəsi...

Rəfiqə

Bu başlığı kor-koranə seçməmişəm. Bu gün özünü "müxalifəçi" adlandıranlar 25 ildir ki, etdikləri səhvi anlamayıblar. Bir də hər hansı səhvi anlayaraq etiraf etmək hər adamın işi deyil. Elə bu günlərdə qarağruh müxalifətin qondarma qurumu olan "Milli Şura" üzvü Gültəkin Hacıbəyliyə kurumun binalarına və tədbirlərinə ömürlük giriş qadağası qoyması ilə bağlı qəbul olunan qərarına. AŞPA-nın Prosedur Qaydaları, İmmunitetlər və İstítusional Əlaqələr Komitəsinin qəbul etdiyi qərarına əsasən, G.Hacıbəyli etik kodeksi pozduğuna görə, ona belə bir sanksiya tətbiq olunub. Ancaq G.Hacıbəyli bunu nə anlayır, nə qanır.

Cüntki hər adamın da işi deyil doğru yolda olsun. Bir də anlamazların, satqınların siyahısında olan əllilər, isalar, leyłalar, cəmiliyələr... nə vaxtdan düz yolda olublar ki, səhvərini de anlasınlar. Xüsusi də, son vaxtlar bu anlamazlar bəzi gənclərimizi, pozucu planlarını həyata keçirmək üçün istifadə etməkdən çəkinmirlər. Ölkəmizdə keçirilən seçkilər ərefəsi və seçkilərdən sonra da gənclərin potensiallarından öz xeyirlerinə istifadə etməyə səy göstərək, onları mitinqlərə səsləyirler. Şəxsiyyətini pul-para və qranta görə ayaqlar altına atan belə adamlardan nə gözləmək olar? Bunlar o Ə.Kərimli, İ.Qəmbərli, L.Yunus, G.Hacıbəyli, C.Həsənlidir ki, qrantlar əldə etmək üçün Qərbin bir sıra qaralıq siyasi dairələri, erməni lobisi, eləcə də digər anti-Azərbaycan xarakterli qüvvələr qarşısında, məhz aldatdırıqları gənclərdən istifadə edib, istədiklərini almağa çalışıblar. Özü də ən yaxşı metodları da "facebook" vasitəsilə çəqışış etməlidir. Açıq şəkildə mübarizə meydənına çıxmışdan ehtiyat etdikləri üçün "facebook"da vaxtaşı müxtəlif məsələlərə öz təsiri fonunda don geyindirən bu anlamazlar sülałəsi... sosial şəbəkədə müəyyən qərəzli qeydlərini paylaşıldıqdan sonra, məhz tələsinə düşən gənclər onların çağırışlarına təriflər yağıdırırlar. Bu anlamazlar sülałəsinin yanlış siyasetini tənqid edənlərə qarşı təhqirlərə, söyüşlərə start verilir ki, bu işi də həmin tələyə düşən gənclər həyata keçirirler.

Gördüyü kimi, nə qədər maraqlı olsa da, bu gənclər həbsdə olduqları müddətdə, eyni zamanda, həbsdən çıxarkən belə, adları çekilən "liderləri" tərəfindən yada salınırılar. Buna baxmayaraq, ölkə başçımız dəfələrlə belə gəncləri səhvərini dərk etmək üçün azadlığı buraxır ki, etdikləri səhvərini bir də təkrar etməsinler. Bax, reallıq da budur. Ancaq təessüf doğuran odur ki, bu gün yenə də bu səhvərini edən bəzi gənclərimiz satqınların - Ə.Kərimli, G.Hacıbəyli, İ.Qəmbər, C.Həsənlidir ki, pozucu xisliqli təsiri altında qalmaqdə davam edirlər. Hələ də dərk etmirlər ki, dəstək olduqları dağdıcı müxalif "liderləri" onları da həbsə atdırmağa hazırlıqlar. Həbs olunan hər bir gənc isə onlara siyasi dividend getirir. Xarici təşkilatlar qarşısında dillər uzanır və ciblərinə isə qrant selləri axır. Bu pul-paraları isə həmin "liderlər" öz "gül balalarına" yedirdirlər - haram tək kimi!

Həbsə düşən gənclərin ailələri və yaxınları bundan nə qədər iztirab çekirlərsə, bunu bir Allah bilir! Bu zaman sənal ortaya çıxır ki, məgər sizin gül balalarınız, həbsə atdırıldıqınız, illərlə həbsdə qalaraq, mənəvi eziyyətlər çəkən və bu gün etiraflar eden "NIDA"-çı gənclərin nəyindən artıqdır ki?! Və yaxud da, nəyə görə dünənə kimi azadlığa buraxılmalarını tələb etdiyiniz "NIDA"-çı gənclər azadlığa çıxan kimi, indi də sizlərin qəti tənqid hədəfinizə əvrilir?

Gərəsən, Ə.Kərimli, İ.Qəmbər, L.Yunus, G.Hacıbəyli, C.Həsənlidir ki, gəncləri aldadaraq, öz çirkin niyyətləri vasitəsilə zəhərlədiklərinə görə, insanların övladlarını rüsvayçı siyasetlərinə qurban verdiklərini bundan sonra dərk edəcəklərmi? Mümkünsüzdür. Cüntki anlamazlar sülałəsinin dərk edən və düşünən başı olmayıb.

4 iyul 2018-ci il

“Bu, müxalifətin sonu deməkdir”

Mais Səfərli: “Bundan sonra xarici maraqlı dairələr yarıtmaz müxalifətlə iş birliyi qurmayacaq”

- Mais bəy, AŞPA “Milli Şura”nın üzvü Gültəkin Hacıbəylinin bu qurumun binasına daxil olmasına və hansısa tədbirdə iştirak etməsinə qadağa qoyub. Bu, birbaşa, elə həm də “Milli Şura”ya beynəlxalq təşkilatın mənfi münasibəti kimi də qiyamətləndirmək olar?

- AŞPA Gültəkin Hacıbəylinin bu qurumun binasına daxil olmaq və hansısa tədbirdə iştirak etməsinə qadağa qoyması əssəsiz deyil. Bildiyiniz kimi, Avropa Şurası nüfuzlu bir təşkilatdır və Azərbaycanda bu nüfuzlu təşkilatın ən mötəber, hörmətli üzvlərindən biridir. O cümlədən də, Avropa Şurasının Azərbaycanla çox yaxşı əməkdaşlıq münasibətləri mövcuddur. Baxmayaraq ki, AŞPA-da Azərbaycanı istəməyən, Azərbaycanın inkişafından qisqanlıq hissi keçirən və erməni lobbinin təsiri altında olan bəzi ölkələrin deputatları var. Onlar zaman-zaman Azərbaycana qarşı müyyəyen təxribatlırlar əl atırlar. Buna baxmayaraq, bütövlükde, Avropa Şurası ile Azərbaycan arasında əməkdaşlıq normal şəkildə davam edir. Azərbaycan demokratik-hüquqi dövlət kimi Avropa Şurası çərçivəsində çox nüfuzlu dövlətlərdən biri hesab olunur. Yəni bütövlükde, Avropa Şurasının mövqeyi bundan ibarətdir. G.Hacıbəyli və onun mənsub olduğu “Milli Şura” o qədər lazımsız bir təşkilata çevirilib ki, artıq onlara heç bir beynəlxalq təşkilat, nəinki əməkdaşlıq etmək istəmir, heç onların fikrini dinləmək fikrində deyillər. Bu isə müxalifətin gözdən düşdürüyü göstərir. Həm də beynəlxalq təşkilatların müxalifətə əməkdaşlıqlıdan imtina etmək kursu seçdiyini təsdiqləyir.

- Ümumiyyətlə, son vaxtlar bəzi xarici qüvvələr və beynəlxalq təş-



Müsahibimiz “Yurdaş” Partiyasının sədri Mais Səfərlidir

kilatlar Azərbaycan müxalifətinə qarşı sərt münasibət sərgiləyirlər. Arada yaranan bu ziddiyətlərin səbəbini nə ilə izah etmək olar?

- Beynəlxalq təşkilatların əksəriyəti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Onlar Azərbaycanda insan haqlarının qorunduğu gözləri ilə görürler və bilirlər ki, Azərbaycan, əslində, təkcə Avropa çərçivəsində deyil, bütövlükde, dünyada nümunəvi dövlətlərdən biridir. Bir sözə, bəzi beynəlxalq təşkilatlar, artıq başa düşürler ki, Azərbaycanda müxalifətə maddi və mənəvi dəstək göstərmekle kobud sehv'lərə yol veriblər. Onlar “ziyanın yarısından geri qayıtmak da xeyirdəndir” prinsipin uyğun olaraq, müxalifətə əlaqələri dayandırırlar. Hesab edirəm ki, bundan sonra xarici maraqlı dairələr yarıtmaz müxalifətə iş birliyi qurmayıcaqlar. Bu isə müxalifət üçün siyasi intihar deməkdir.

- Xarici maraqlı dairələrlə dağıdıctı müxalifət arasında yaranan qarşıdurmanın kökündə müxalifətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi dayana bilər-mi?

- Bugünkü radikal müxalifət çox

acınacaqlı bir durumdadır. Birmenali şəkildə demək olar ki, müxalifət cəmiyyətin dəstəyini tamamilə itirib. Müxalifələr elə düşünürdülər ki, əvvəlki illerde olduğu kimi, Qərbin sıfarişini yerinə yetirəcəklər və onlardan alıqları dəstək nəticəsində ölkəmizdə nə isə xoşagelməz bir vəziyyət yaradacaqlar. Amma həm xaricdə olan bəzi qüvvələrin, həm də müxalifətin, ölkəmizlə bağlı olan məkrili planları heç vaxt baş tutmayıb. Bu gün isə, müxalifət o qədər gücsüz və acınacaqlı bir vəziyyətə düşüb ki, artıq xaricdə olan qüvvələr de radical müxalifətə bir araya gəlmək istəmir. Çünkü xaricdə olan qüvvələrin özləri də çox gözəl bilirlər ki, müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Bu isə müxalifətin sonu deməkdir.

- Müxalifət partiyaları arasında münasibətlər də arzu olunan səviyyədə deyil. Qarşıdurmanın səbəbini müxalifət düşərgəsində birinci olmaq iddiası ilə əlaqələndirmək olar mı?

- Uzun illərdir ki, dağıdıcı xisəltli müxalifət partiyaları arasında birincilik uğrunda savaş gedir. Bu da birliyin pozulmasına və düşərgə daxilində ciddi problemlərin yaranmasına getirib çıxarırr. Müxalifət partiya sədrələri üçün özlərinin şəxsi ambisiyaları o qədər üstündür ki, onlar bu gün həmin partiyalarda ancaq özlərinin maddi maraqlarını güdürlər. Yəni bu şəxslər üçün partiya maraqları yox, özlərinin şəxsi maraqları daha üstündür. Müxalifət düşərgəsində birinin digəri ilə yola getməməsi, birinin digərini sıradan çıxartmaq uğrunda apardığı mübarizə hələ uzun müddət davam edəcək.

GÜLYANƏ

Gültəkin Hacıbəyli özünü necə ifşa etdi?

Yaxud əqidəsizin revanşı alınmadı

“Milli Şura”nın üzvü Gültəkin Hacıbəylinin AŞPA tərəfindən ittiham edilmesi və bunun müqabilində onun özünü təmizə çıxarmaq cəhdəri baş tutmadı. Daha dəqiq desək, Hacıbəylinin Avropa Şurası və Parlament Assambleyasının binalarına və tədbirlərinə girişinə ömürlük qadağa qoyması onu özündən çıxarıb.


Dünenə qədər Avropa demokratiyasını tərifləyən bu “xanımın” gözlənilmədən belə bir zərbə alması sübut etdi ki, onun müxalifət cinahına keçməsi heç də “demokratik insan” imicini formalasdırmadı. Dağıdıcı müxalifətin qanadında yer alandan sonra əməlli-başlı “demokrat” olan G.Hacıbəyli indi də Avropanın bu qərarına etiraz edir və qərarın qərəzli olduğunu her vəchle sübut etməyə çalışır. Bu gün bir çoxlarını belə bir sual maraqlandırır: “Avropa demokratiyasını Azərbaycana biz getirəcə-



yik” tipli pafoslu fikirlər danışan G.Hacıbəyli nəyə görə indi də Avropa demokratiyasını baltalayır? Söy yox ki, onun bu kimi fikirləri, bir dəha isbat edir ki, G.Hacıbəyli heç də demokrat-filan deyil. Hətta onun sübutsuz iddiasına görə, sabiq deputat iddia edir ki, guya Avropa Şurası bu qərarı vermək üçün kimlərdən rüsvət alıb. Sabiq deputatın qısa aralarla səsləndirdiyi fikirlərin bir-birinə nə qədər “uyğun” olduğunu görmək elə də çətin deyil. Məsələn, AŞPA-nın qərarına Hacıbəyli bu şəkildə cavab verir: “Azərbaycan hakimiyətini sərt və ardıcıl tənqid etdiyim üçün belə bir dələduzluq faktı ilə, açıq təxribat-

la qarşılaşmasına sevinən kəmfürsətlər, mübarizə aparmağa cəsarətləri çatmayıb bunu bacaranların üstüne yaranmış bircə saatlıq fırsatlarından belə sevincək olub hakimiyətdən bətər saldıranlar, sizin hakimiyətdən fərqiniz nə oldu?!” Əslində, sual bəzilərinə maraqlı görünən də, onun ünvanı yanlış seçilib. Bu sualın ünvanı, məhz G.Hacıbəylinin özüdür. Çünkü deputat olduğu dövrədə, mandatını itirdikdən sonra da radical müxalifətə təmsil olunan, məhz G.Hacıbəylinin özü olub. Ona görə də, sabiq deputat öyrənmək istədiyi fərqi en yaxşı elə özü izah edə bilər. Hakimiyətdə təmsil olunanda, müxalifəti baltalayan onun özü deyildimi?! Yaxud indi radical müxalifətin tribunasından hakimiyəti, yəni zamanında özünün olduğu yeri ittiham etmək üçün o, haradan və ne qədər rüşvet alıb?! Yəqin ki, bu sualların da cavabını tapacıq. Ən azından, fakt budur ki, G.Hacıbəyli özü-özünü ifşa edib...

Rövşən RƏSULOV



“AĞ EV”DƏN GƏLƏN AĞIL

Təhmasib Novruzov

Dünyada gedən prosesləri, baş verən hadnisələrə dönyanın verdiyi reaksiyaları izlədikcə, adamın haqq-ədalət, bəşəri dəyərlər, nəhayət, demokratiya kimi kəlamlar yazığı gəlir. Necə ki, qocalan, bu dünyadan köçməyə hazırlaşan insana rəhmdilliklə baxırıq, elə də dünya düzənində ölümlə üzəbzə üzəyənən bu kəlamlar da insanda qəzəb dolu rəhm hissi oyadır. Fəlsəfə aqmaq fikrində deyiləm. Sadəcə, olanlara və olanları seyr edib haqq-ədalət deyib bağırınlara diqqət kəsildikcə, adam bu qənaətə gəlir.

Düz otuz ildir ki, erməni deyilən bir üzədnəraq ikiağlı məxluq toplumu Azərbaycan adlanan qədim bir yurdun sakinlərinin dincliyini və rahatlığını ərşə çəkdi, arxalarına güvenərek, köpək kimi qurd basmaq iddiasından el çəkmir ki, çəkmir. Dünya tarixində analoqu olmayan vəhşiliklərle tarix boyu insanlığı, bəşəri hissələri, sülhü, əmin-amanlığı uca tutan bu millətin həyatını zəhərə döndərib. Düz otuz ildir ki, dünyaya sayız-hesabsız dahiiler bəxş edən bir milləti yurdundan-yuvasından didərgin salıb, bütün keçmişini silib-süpürüb özünün saxta “keçmişini” bu yerlərdə qondarmaga çalışır. Düz iyirmi beş ildir ki, dünyanın en ali büyənləxalq qurumlarının bu vandalizmə son qoymaqla bağlı çağırışlarını, qərarlarını eşitməzliyə vuraraq, tarixə, hüquqa və başlıcası insanlığa meydan oxumaqla müasir dünyanın beynəlxalq aktlarının tələblərinə siğmaya vəhşiliklərini davam etdirir. Və düz iyirmi beş ildir ki, qan tökülməməsi, anaların gözü yaşlı qalmaması namə bu vandalizmə son qoymasını beynəlxalq alemin, dünyaya haqq-ədalət dərsi keçən böyük güclərin ixtiyarına buraxıb, onların ədalətinə sığınib bu vəhşiliyin qurbanları. Bəs dünya, bu güclər nə edir millətimizin bu evəzsiz dözümü, səbri, sülhsevərlik missiyası qarşısında? Bax, bu sualın cavabını dündündükce adamın tükləri olur biz-biz! Niyəni mən deyim, siz də qiyəmet verin görək, bu tüklər biz-biz olmaqdə haqlıdır, yoxsa yox?! Çok keçmişəri qurdalayıb vaxtınızı almaq istəmirməm. Elə XXI əsrde baş verən bir-iki hadisəni xatırlatsam, yəqinlik hasil olacaq. İraqda insan haqları pozulmasını əldə bayraq edib, o boyda qədim bir məməkəti yerlə yeksan etdi. Özü də BMT-nin Təhlükəsizlik Şurasının qərarı olmadan.

Liviyada və Misirdə “insan haqları pozulur” deyib bu yerləri də şum elədilər. Həm də BMT TŞ-nin qərarının mürəkkəbi qurumamış atdlar bu addımı. Əfqanistən əlli ildir qan gölündə üzür ki, burda terrorçular var və onlar digər vətəndaşların hüquqlarını pozurlar. “Suriyada hakimiyət vətəndaşların hüquqlarını pozur” bəhanəsi ilə neçə illərdir ki, dünya gücləri ordusunu töküb bu ölkəyə... Və sairə! Ele ki, söhbət hayaların işgalindən, bu işğalla bağlı BMT TŞ-nin qəbul etdiyi (hələ digər beynəlxalq qurumların qərarlarını demirəm) dörd qətnamədən düşür, o saat bu dünya gücləri daş atıb başlarını tuturlar ki, bu qərarları icra etmək üçün BMT-nin mexanizmi (...) yoxdur. Yox atam, bizi yetər sadələvh yerinə qoysunuz. Açıqca deyin ki, gücümüzü ancaq müsəlmanlara nümayiş etdiririk. Erməni müsəlman olmadığı üçün bura, nəinki hərbi müdaxilə etmək, heç siyasi-iqtisadi sanksiya da irəli sürmək məsləkinizə muğayı deyil. Bu da cəhənnəm, bunu anladıq. Onda Azərbaycana şer, böhtan və iftira hücumları nədən bu qədər sürətə irəliləməkdədir? Qanızmaz özləridir, biz bunun da nədənini yaxşı başa düşürük. Yaxşı başa düşürük ki, Azərbaycanın içində bəzi-bəzi özlərini müxalifət adlandıran siyaset biznesmenlərini (oxu: dəlləllərini) pulla, hakimiyət vədiyle həvəsləndirib, bu ölkədə qarışıqlıq salmaq istekləri de erməni həmdinlərinin isteklərinə hesablanmış. Sadəcə, indiyə kimi birtəhər düzgünüş. Dözmüşük ki, bəlkə haçanasa özləri insafa, haqqın yoluna gələr, hamiya məlum olan indiki dünya düzənində, beynəlxalq hüquq normalarına əsaslanıb, problemin qansız-qadasız həlli üçün qəti bir addim atalar. Görünən odur ki, gözlemeyin, dözməyin deyməz. Yadına Bəxtiyar Vahabzadənin “Sülh mükafatı” şeiri və həmin şeirin bir misrası düşdü: Fitvasını verənin ağılı Ağ Evdən gəlir!..

Gümüşün antibakterial təsiri

Üzərində qızıl və ya gümüş zinət əşyaları gəzdirenlər çox olsa da, onun sağlamlığı təsiri çox vaxt diqqətdən kəndə qalır. AZERTAC xəbər verir ki, kanadlı mütəxəssislər qadınlara daha çox gümüşdən hazırlanan zinət əşyaları gəzməyi məsləhət görürler. Onların dediyinə görə, gümüş əşyalar sinir sistemini sakinləşdirir, baş ağrısını azaltır. Bundan başqa gümüşün antibakterial təsiri də var. Elə buna görə də gümüşdən bıçaq, qaşaq, çəngəl, su qabı və digər məişət əşyaları hazırlanır.

Gümüşün faydası bununla bitmir. Mütəxəssislər onun radyasiya qarşı da təsiri olduğunu bildirlərlər.



Dəniz qumu üzərində gəzmək də faydalıdır



Yay fəslinin ən gözəl istirahət məkanlarından olan çimərlik mövsumu başlamış ərefəsindədir. Lakin çimərlik istirahət məkanı olmaqla yanaşı, həm də sağlamlıq və şəfa mənbəyidir. AZERTAC xəbər verir ki, bir sıra xəstəliklərin sağalmasında dəniz qumunun

müalicəvi əhəmiyyəti var.

Mütəxəssislerin dediyinə görə, çimərlikdəki qum dənizdə çimmek və güneş vannası qəbul etmək qədər insan organizmini üçün faydalıdır. Dəniz qumu təbii piling təsiri göstərir. Hətta keçmişdə şahzadələr də təbii piling kimi yalnız dəniz qumundan istifadə edirdilər. Qum qulunc xəstəliyinə və miqrənə də müsbət təsir göstərir. İslanmış dəniz qumunda gəzmək qan damarlarının genişlənməsinə kömək edir, arterial təzyiqi tənzimləyir. Revmatizmdən əziyyət çəkənlər də qum üzərində gəzmək məsləhət görülür. Üzü dəniz qumu ilə yumaq onun daha temiz və canlı görünüməsinə kömək edir.

Lakin mütəxəssislər dəniz qumunun faydası ilə yanaşı, zərərli tərəflərinin olduğunu da bildirlərlər. Məsələn, qumda çox qalmaq iflic olma riski yaradır. Bundan əlavə təzyiq, şəker və ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin də uzun müddət qumda basdırılmış vəziyyətdə qalması məsləhət görülür.

Yuxudan erkən oyananlar enerjili olurlar



Səhər yuxudan oyanmaq sağlamlığa yaxşı təsir edir. Alımların apardığı araşdırmaclar nəticəsində məlum olub ki, erkən oyanmanın mənəvi və fiziki cəhətdən faydalı cəhətləri var.

Təzdən yuxudan oyananlar gün ərzində daha enerjili olurlar. Gec yatıb səhər yuxudan oyana bilməyənlər isə günboyu özlərini yorğun hiss edirlər. Onlar vaxtı düzgün böle bilməklərinə görə dostları ilə görüş və eyləncələri qazırlar.

Yuxudan nə vaxt oyanmaq həm iş həyatına, həm də şəxsi həyata yaxşı təsir edir. Erkən qalxanlar özlərini daha xoşbəxt hiss edirlər. Alımlar bunun səbəbini səhər saatlarında havada ionların çox olması ilə əlaqələndirirlər. Bu hal təzdən oyananlarda depressiya riskini xeyli azaldır. Araşdırmaclar göstərir ki, gec yatıb səhər yuxudan oyanmaqdə çətinlik çəkənlər yeniliyə meyilli olur, gün ərzində daha çox fast-fud və şirniyyat yeyirlər. Tez yatıb erkən oyananlar isə günboyu özlərini enerjili və tox hiss edir, ona görə də meyvə və tərəvəzlərlə qidalanmağa üstünlük verirlər. Araşdırmaclar sübut edib ki, səhər erkən oyananlar çətinliklə üzləşəndə onu çox sakit şəkildə yoluna qoya bilirlər.

Ses

Son səhifə

4 iyul

“Avropa Liqası-2019” layihəsinin nümayəndələri Bakıda səfərdədir



Futbol üzrə Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq prosesi ilə tanış olmaq məqsədilə UEFA-nın “Avropa Liqası-2019” layihəsinin nümayəndələri Bakıda səfərdədir. AZERTAC xəbər verir ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda AFFA-nın əməkdaşları, yerli əməliyyat qrupunun üzvləri və UEFA-nın müvafiq layihəsinin nümayəndələri arasında görüş keçirilib. Final qarşılaşmasına hazırlıq işləri barədə ətraflı məlumat verilib, geniş fikir mübadiləsi aparılıb. On səkkiz nəfərdən ibarət nümayəndə heyətinin səfəri iyulun 5-dək davam edəcək.

İsveç millisi 1\4 finala yüksəlib

Iyulun 3-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin sonunu gününün ilk oyununda Isveç və İsveçrə milliləri qarşılaşıblar. Sankt-Peterburqda oynanılan görüşdə Isveç millisi minimal hesabla qalib gələrək dördəbir finala vəsiqəni təmin edib.

Süreli hücumlarla başlayan oyunun birinci hissəsi komandaların cəhdlərinə baxmayaraq, qolsuz heç-heç ilə başa çatıb. Matçın ikinci hissəsində Skandinaviya təmsilçiləri isteklərinə çatıblar. Oyunun 66-ci dəqiqəsində isveçlilərin hücumu zamanı Emil Fosberqin qüvvətli zərbəsindən sonra top müdafiəçiyə toxunaraq istiqamətini dəyişdiyindən qapıcı üçün əlçatmaz olub - 1:0. Bu, oyunda yeganə gol olub və matç Isveç yiğmasının qələbəsi ilə başa çatıb. Beləliklə, səkkizdəbir final mərhələsinin yeddinci görüşündə Isveçrə millisini mübarizədən kənarlaşdırıb. Isveç yiğması dördəbir finala vəsiqəni təmin edib. Dördəbir finalda Isveç millisinin rəqibi İngiltərə-Kolumbiya görüşünün qalibi olacaq.



Yoahim Löv Almaniya millisində işinə davam edəcək



Almaniya millisinin baş məşqçisi Yoahim Lövün gələcək taleyi aydınlaşdırıldı.

SiA-nın məlumatına görə, 58 yaşlı mütəxəssis postunda qalacaq. Bundestimin Rusiyada keçirilən dünya çempionatında uğursuz çıxışı Almaniya Futbol İttifaqının Löv barədə fikrini dəyişdirməyib. Daha önce federasiya prezidenti Raynhard Rindel bu barədə açıqlama vermişdi. Löv may ayında yiğmə ilə müqavilə müddətini 2022-ci ilə qədər uzatmışdı. Xatırladaq ki, Almaniya DÇ-2018-də qrupunu sonunu sırada tamamlayaraq, pley-offa vəsiqə qazana bilməyib.

Maradona: “Argentina yiğmasında pulsuz işləməyə hazırlam”

Diego Maradona yenidən Argentina millisinde məşqçi kimi çalışmaq fikrinə düşüb. “Reuters”in yaydığı məlumatə görə, dünya futbolunun efsanəsi bunun qarşılığında heç ne tələb etmir. “Yiğmada pulsuz işləməye hazırlam. Heç bir şey istəmirəm” - deyə, o bildirib.

Qeyd edək ki, Maradona 2008-2010-cu illər aralığında Argentina yiğməsini çalışdırıb. Onun rəhbərliyi altında komanda DÇ-2010-un 1/4 finalında Almaniyaya uduzaraq, mübarizəni dayandırmışdı. Hazırda Argentina Futbol Federasiyası sabiq çalışdırıcıları - Edgardo Bauza və Xerardo Martinoya təzminat ödəyir. Həmçinin federasiya hazırlıka baş məşqçi Xorxe Sampaolini də istefaya göndərəcəyi təqdirdə, 20 milyon avro ödəməli olacaq.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Ses”in komputer mərkəzində yığılın, sahifələnir.
“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SiA, APA və AZADINFORM məlumatçı agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başa hər gün
nəşr olunur
Tiraj: 5500